

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 178 (5409) 3 oktyabr 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Düşünülmüş siyaset, xalqla iqtidar arasındaki birlik uğurlarımızın əsasını təşkil edir"

Prezident İlham Əliyev Qobustan və Şamaxı rayonlarına səfər edib



8

Siyavuş Novruzov:
"Artıq qərəzçilik
beynəlxalq təşkilatlara
da sırayət edib"

A black and white portrait of a man in a suit, identified as Siyavuş Novruzov.

9

Milli Məclisin payız
sessiyasında ilk
plenar icası keçirilib

A black and white photograph showing the interior of a large conference hall, likely the Milli Məclis (National Assembly) plenary hall, with rows of seats and a stage.

9

Azərbaycan XİN Las-
Vegasda törədilmiş
qanlı faciə ilə bağlı
açıqlama yayib

A black and white photograph of a man in a suit speaking at a podium, with text visible in the background indicating a press conference in Las Vegas.

“Düşünülmüş siyaset, xalqla iqtidar arasındaki birlik uğurlarımızın əsasını təşkil edir”

Prezident İlham Əliyev Qobustan və Şamaxı rayonlarına səfər edib

Azerbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Qobustan rayonuna səfərə gəlib. AZERTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin Qobustan şəhərinin mərkəzində ucalmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov abidənin ucaldığı Heydər Əliyev parkında əhalinin istirahəti üçün gərələn işlər barədə məlumat verdi. Burada rayon sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait var.

Azerbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Qobustan rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101-ci kilometrik hissəsini əhəmənə edən Cəngi-Bədəlli yolunun açılışında iştirak edib. AZERTAC xəbər verir ki, “Azərvaytoyl” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsi layihəyə uyğun olaraq dörd zolağa genişləndirilib. Yolun ümumi uzunluğu 46 kilometr, eni isə 27,5 metrdir. Yol birinci texniki dəreçəyə aiddir. Layihə çərçivəsində yolboyu 16 yeraltı və 6 yerüstü piyada keçidi



tikilib. Bu isə həm avtomobilin hərəkətinin normal tənzimlənməsində, həm də piyadaların təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Layihəyə əsasən yolboyu Ceyrankeçməz çayı üzərində birinin uzunluğu 47,5, digərinin uzunluğu 54 metr olan iki körpü inşa edilib. Her iki körpünün eni 30 metrdir. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lənti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustanda yeni tikilmiş 100 yerlik uşaq bağçasının açılışında iştirak edib. AZERTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə uşaq bağçasının açılışını bildirən lənti kəsdi.

Azərbaycanda uşaqlara diqqət və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasetin əsasını ulu öndər Heydər Əliyev qoyub. Həmin siyaseti dövlətimizin başçısı İlham Əliyev uşaq urla davam etdirərək, bu istiqamətdə çox mühüm sənədlər imzalayıb, layihələrin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Gələcəyimiz olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt

böyüməsi üçün bu gün dövlət tərəfindən bütün zəruri tədbirlər görüllür. Qobustan şəhər 100 yerlik uşaq bağçasının inşası da bu bağışdan böyük əhəmiyyət daşıyır. Bu müəssisədəki otaqlarda balacların telim-tərbiyəsi ilə məşğıl olmaq üçün bütün imkanlar yaradılıb. Bundan başqa, burada uşaqların asudə vaxtlarının səmərəli təşkili və mənalı istirahətləri üçün de-

hərtərəfli şərait mövcuddur.

Azerbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə iştirak edib.

Ardı Səh. 3



“Düşünülmüş siyaset, xalqla iqtidar arasındaki birlik uğurlarımızın əsasını təşkil edir”

Prezident İlham Əliyev Qobustan və Şamaxı rayonlarına səfər edib

Əvvəli Səh. 2

Son dövrlərdə ölkəmizdə sosial sahədə həyata keçirilən siyasetin tərkib hissəsi kimi əhalinin dayanıqlı və təmiz içmeli su ilə təminatı, həmçinin kanalizasiya şəbəkələrinin yenilənməsi istiqamətinde icra edilən layihələrin də hecmi artır. Bu baxımdan “Qobustan şəhərinin içmeli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi də mühüm əhəmiyyət daşıyır. Qobustan şəhərinin içmeli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilib. Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərin-



də 11700 nəfərin içmeli su təchizatının və kanalizasiya xidmətlərinin istifadəsinin yaxşılaşdırılması hesablanıb. Layihə çərçivəsində rayonun Təsi, Bədəlli, Sədəflı, Dərəkənd, Cəməcməli, Ərəb-qədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilib. İcrasına 2015-ci ilə başlanan layihə çərçivəsində rayonun Təsi kəndinin yaxınlığında ümumi məhsuldarlığı saniyədə 87 litr olan 6 subartezian quyuşus qazılıb, Daşarası və Nərimankənd kəndlərinin ərazisində 2 su anbarı inşa edilib. Eyni zamanda, 14,4 kilometr uzunluğunda magistral kəmər çəkililib, mürəkkəb relyef şəraiti nəzərə alınmaqla suyun şəhəre çatdırılması üçün üçpilləli nasos sistemi quraşdırılıb. Əhaliye verilen içmeli suyun keyfiyyət göstəricilərinin uzunmüddəti dövr üçün standartlara uyğunluğu təmin etmək məqsədilə su mənbəyində məhsuldarlığı sutkada 3800 kubmetr olan əks osmos tipli təmizləyici qurğunun inşası yekunlaşmışdır. “Kiçik şəhərlərdə su təchizat-

ı və kanalizasiya layihəsi” çərçivəsində Qobustan şəhəri ilə yanashı, Qusar, Naftalan, Xaçmaz və Xızı şəhərlərinin de içmeli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir. Qusar və Naftalan şəhərlərdə su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi yekunlaşdırıb. Hazırda Xaçmaz və Xızıda içmeli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir. AZORTAC xəbər verir ki, dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan dövlətimizin başçısı mərasimdə çıxış edərək bildirib ki, Qobustan şəhərinin içmeli su problemi artıq öz həllini tapıb:

“Bu, çox əlamətdar hadisədir, tarixi hadisədir. Çünkü içmeli su problemi həmişə burada insanları çox ciddi narahat edirdi. İndi isə bu problem birdefəlik həll olunub. Artıq şəhər sakinləri və bir neçə kəndin əhalisi təmiz, keyfiyyətli, dayanıqlı içmeli su ilə təmin ol-

nurlar. Bu hadisə münasibətə sizi ürkədən təbrik edirəm. Bu, böyük layihədir, böyük sosial təşəbbüsdür, böyük vəsait tələb edən məsələdir. Biz bu vəsaiti təşkil etdik, dövlət bütçəsində vəsait nəzərdə tutuldu ki, bu məsələ də öz həllini tapsın. Çünkü içmeli su insanın sağlamlığına

çox ciddi təsir edən amildir. Təmiz içmeli su insanın sağlamlığını daha da yaxşılaşdırır. İcməli su layihələri ölkəmizdə geniş vüset alıb. İndi bir çox şəhərlərimizdə artıq bu layihələr başa çatıb, bəzi şəhərlərdə davam edir. Qarşıya məqsəd qoyulmuşdur ki, bütün şəhərlərimizdə və əksər kəndlərdə bu məsələ öz həllini tapsın və biz bu istiqamətdə çox ciddi addımlar atırıq.

İnfrastrukturla bağlı digər layihələr uğurla

məktəblər tikilib, təmir edilib. Bu gün bir bağçanın açılışını da qeyd etdik. Növbəti illərdə qəzalı veziyətdə olan məktəblər təmir ediləcək, yeni məktəblər tikiləcək. Beləliklə, bundan sonra rayonun inkişafına çox böyük təkan veriləcək və insanlar rahat yaşayacaqlar. İş yerləri de yaradılır və ümumi iqtisadi inkişafımız çox müsbətdir. Əminəm ki, bu il biz uğurla başa vuracağız.

Gələn il isə sürətli iqtisadi inkişaf ilə olacaqdır. İqtisadi sahədə əldə etdiyimiz nailiyətlər həm bizim statistik göstəricilərdə, eyni zamanda, mötəber beynəlxalq iqtisadi qurumların hesabatlarında da öz əksini tapır. Yəqin ki, siz eşitmisiniz, bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür. Biz iki pillə qabağa getdik, artıq 37-ci yerdən 35-ci yerə layiq görüldük. Bu da çox böyük nəticədir. Onu da qeyd etməliyəm ki, MDB məkanında biz birinci yerdəyik. Artıq neçə ildir ki, liderliyi saxlayıraq və bir çox inkişaf etmiş ölkələri də qabaqlamışq. Nəzərə alsaq ki, keçən il və bu il neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ölkəmizdə müəyyən çətinliklər, iqtisadi sahədə bəzi problemlər yaranmışdır, buna baxmayaraq, görün, biz ne qədər uğurla iş aparmışq, ne qədər ciddi İslahatlar həyata keçirmişik ki, bunu dünən birinci iqtisadi forumu olan Davos Forumu yüksək qiymətləndirir. Bu, bir daha onu təsdiqləyir ki, biz düzgün yoldayıq, bizim iqtisadi siyasetimiz Azərbaycan xalqının maraqlarına tam cavab verir, ölkəmiz güclənir. Onu da qeyd etməliyəm ki, bu il neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz valyuta ehtiyatlarını artırıbilməmişik. Bu, onu deyir ki, biz hətta çətin illərdə də düzgün siyaset apararaq neinkı ehtiyatlarımızı xərcleməmişik, əksinə, biz əlavə pul qazanmışq.

Ardı Səh. 4



“Düşünülmüş siyaset, xalqla iqtidar arasındaki birlik ugurlarımızın əsasını təşkil edir”

Prezident İlham Əliyev Qobustan və Şamaxı rayonlarına səfər edib

Əvvəli Səh. 3

Bu pul ölkəmizin, xalqımızın maraqlarına xidmət göstərir. Bu pulla biz məktəblər, xəstəxanalar tikirik, yollar, su xətləri çəkirkir, ölkəmizin müdafiə qüdrətini gücləndiririk.

Bu gün Azərbaycan dünya miqyasında sabitlik, inkişaf, tərəqqi baxımından seçilen ölkələrdən dir. İndi siz dünyada gedən prosesləri izleyirsiniz. Həm iqtisadi, həm siyasi, həm hərbi sahədə bir çox yerlərdə çox böyük problemlər var. Risklər, təhdidlər artır, qan tökürlür, münaqışlər, müharibələr alovlanır, sabitlik pozulur. Azərbaycan isə sabitlik, inkişaf adasıdır. Düşünülmüş siyaset, xalqla iqtidar arasındaki birlik və bizim xalqımıza xas olan vətənpərvərlik - bax, bu amillər ugurlarımızın əsasını təşkil edir.”

Daha sonra, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verdi. Layihə çərçivəsində Qobustan şəhərində 68 kilometrlik içməli su şəbəkəsi yaradılıb, 1900 ünvanın birləşmə verilib, bütün abunəçilər saygacla təmin edilib. Artıq bütün şəhər əhalisi yeni şəbəkə vətəsində keyfiyyətli və dayanıqlı su ilə təmin olunur. Layihəye uyğun olaraq Qobustan şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılıb, 42 kilometr uzunluğunda kanalizasiya xəttinin və 1160 baxış quyuşunun inşası yekunlaşmış və hər bir evə birləşmə verilib. Şəhərdə yaranan tullantı sularının toplanıb temizləyici qurğuya ötürülməsi üçün 7 kilometrlik kanalizasiya kollektoru da tikilib.

Sonra Prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı. Sonda xatire şəkli çəkdi.

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham



Əliyev Qobustan rayonunun əsaslı təmir edilən Təklə-Sündü-Xilmilli avtomobil yolunun açılışında iştirak edib. AZERTAC xəber verir ki, Prezident İlham Əliyevin tapşırıq ve göstərişlərinə əsasən, ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir seviyyədə qurulması istiqamətində olduqca mühüm layihələr icra edilib. Onlardan biri de Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yoludur. Bu yolda əsaslı təmir işləri Prezident İlham Əliyevin 2013-cü və 2016-ci il tarixli sərəncamlarına əsasən aparılıb.

“Azərvatçoy” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Təklə-Sündü-Xilmilli avtomobil yolu 15 min nefərin yaşılığı 6 kəndi birləşdirir. Ümumi uzunluğu 17,2 kilometr olan yolu eni 6 metrdir. Dördüncü dərəcəyə aid Təklə-Sündü-Xilmilli avtomobil



yolu 2 hərəkət zolaqlıdır. Layihə çərçivəsində müxtəlif diametri 23 suoturucu boru tikilib, 9 avtobus dayanacağı quraşdırılıb. Bu yolu əsaslı yenidən qurulması yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gelişini təmin edəcək, nəqliyyatın hərəkətinin təhlükəsizliyində mühüm rol oynayacaq. Bundan başqa, bu layihə eyni zamanda bu yaşayış məntəqələrinin sosial vəziyyəti ilə yanaşı, iqtisadi durumuna da müsbət təsir edəcək. Belə ki, kənd təsərrüfatı işçiləri mehsullarını daha tez və rahat şəkildə alicilərə çatdırma biləcəklər. Dövlətimizin başçısı Təklə-Sündü-Xilmilli avtomobil yolu rəmzi açılışını bildirən lenti kəsdi.

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfər gəlib. AZERTAC xəber verir ki, dövlətimizin başçısı Şamaxı şəhə-

rinin mərkəzində xalqımızın ümummilli idarə Heydər Əliyevin abidəsini ziyarət edərək önüne gül dəstəsi qoydu. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu Önderin abidəsinin yerləşdiyi parkda yeniden-qurma və abadlıq işləri görülb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı-Çöl Goyler-Padar avtomobil yolu açılışında iştirak edib. AZERTAC xəber verir ki, “Azərvatçoy” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov



“Düşünülmüş siyaset, xalqla iqtidar arasındaki birlik uğurlarımızın əsasını təşkil edir”

Prezident İlham Əliyev Qobustan və Şamaxı rayonlarına səfər edib



Əvvəl Səh. 4

Prezident İlham Əliyev çıxışında bildirib ki, bu yolun həm sosial, həm də iqtisadi baxımdan çox böyük əhəmiyyəti var. Bu yolun üstündə böyük kənd təsərrüfatı məssisələri yaradılır. Şamaxı rayonunun yol infrastrukturunu yaxşılaşdırır:

“Əvvəlki illərdə biz bir neçə kəndi birləşdirən yolların açılışını etmişik. Hazırda Bakı-Şamaxı yolu dörd zolağa genişləndirilir, çox rahat bir yol olacaqdır. Eyni zamanda, bu böyük yolun çərçivəsində bir neçə kəndə ayrıca yollar çəkilir. Yol inkişaf, həyat, rahatlıq demekdir. Əlbətə ki, kənd təsərrüfatı ilə məşğul olan fermerlər bu imkanlardan istifade edib daha da yaxşı məhsul yetişdirməklər və öz məhsullarını daha da tez bir za-

sır diaqnostika mərkəzi tikilibdir. Mərkəzi Rayon Xəstəxanası, Olimpiya İdman Kompleksi, bir çox məktəb binaları tikilib, yollar çəkilib, qazlaşdırma layihələri uğurla gedir. Məndə olan məlumatla görə, qazlaşdırma təqribən 70 faizə çatıbdır, ondan da çoxdur, daha da artacaq.

Hamimiz yaxşı bilirik ki, Şamaxı bizim qədim diyarımızdır, tarixi şəhərimizdir. Qədim xəritələrdə Şamaxının adı var. Bu, bizim böyük sərvətimizdir. Şamaxı rayonunda yerləşən tarixi abidələr bizim milli sərvətimiz, dəyərimizdir. Mən onların arasında Şamaxı Cümə Məscidini xüsusi qeyd etməliyəm. Bu, Azərbaycanın ən qədim məscidiidir. Dünyanın ən qədim məscidlərindən biridir, 743-cü ildə tikilib və bir neçə il bundan əvvəl

ışam. Burada 300 hektardan çox sahədə yeni bağlar salınıb. Bilirəm ki, digər böyük layihə de icra edilir, oranın da sahəsi təxminən 300 hektardan çoxdur.

Biz Azərbaycanda üzümçülüyü bərpa edəcəyik və edirik. Şamaxı-llar yaxşı bilirlər ki, 1970-ci illərdə Ulu Önderin təşəbbüsü ilə bizim əsas üzümçülük mərkəzlərimizdən biri də Şamaxı olmuşdur. İnsanlar nə qədər xeyir götürdülər, evlər tikiildi, avtomashınlar, soyuducular alındı. Bütün bunlar o vaxt Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olmuşdur. Düzdür, indi biz başqa sahələrə də üstünlük veririk - maldarlıq, bitkiçilik, taxılçılıq. Bilirsınız ki, o vaxt biz bu sahələri o qədər də inkişaf etdirmirdik. Çünkü həm et, həm süd başqa respublikalardan gəlirdi. Indi isə əkin sahələrinin bir hissəsi o məqsəd-

rayonu lider olmalıdır. Mən görürem ki, burada üzümçülüyə böyük maraq var, belə də olacaq.”

Sonra xatirə şəkli çəkdirildi. Daha sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı rayonuna səfəri çərçivəsində “Az-Granata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub. AZERTAC xəbər verir ki, “Az-Granata” MMC Şamaxı rayonunda üzümçülüyünün inkişafı istiqamətində xeyli iş görüb. Beş ildir ki, məhsul istehsal olunur. 2016-cı ildə “Az-Granata”nın üzüm bağlarından 3 min ton məhsul tədarük edilib. Dövlətimizin başçısına görülən işlərlə bağlı etrafı məlumat verildi.

Bildirildi ki, Şamaxı üzüm bağ-



manda bazarlara çıxaracaqlar. Bu layihə bir çox layihələrin arasında önemli yer tutur. Ancaq yeganə layihə deyil. Son illərdə Şamaxı rayonunda inkişafla bağlı çox böyük işlər görülür, quruculuq-abadlıq işləri həyata keçirilir. Şamaxının sosial infrastrukturunu yaxşılaşdırır, müa-

əsası şəkildə təmir olunub, yenidən qurulub, əlavə binalar inşa edilib. Şamaxı Cümə Məscidinin bütün müsəlman aləmi üçün böyük əhəmiyyəti var. Mən İslam Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilmiş bütün tədbirlərdə həm ikitərifli münasibətlər əsnasında, həm de

çıxışlarda qeyd edirəm ki, Azərbaycan qədim müsəlman diyarıdır, dünyanın ən qədim məscidlərindən biri də bizdə yerləşir. Eyni zamanda, son vaxtlar Şamaxı üçün ənənəvi sahə olan üzümçülük bərpə edilir, yeni üzüm bağları salınır. Mən bu gün onların birinə baxaca-

lər üçün istifadə olunur. Ancaq üzümçülüyünün çox böyük perspektivi, ənənələri var və biz indi xərici bazarlara da çıxırıq. Biz artıq böyük kontraktlar imzalamışq, dövlət kömək göstərir və üzümçülüyün bərpası Azərbaycanda şürtə gedəcək. Burada da Şamaxı

ləri 2009-cu ildə 25 hektar sahədə salınmağa başlanıb. Hazırda üzüm bağı 375 hektardır. Onun 309 hektarı texniki üzüm növleri, 66 hektarı isə süfrə üzümü bağlıdır.

Ardı Səh. 6

“Düşünülmüş siyaset, xalqla iqtidar arasındaki birlik uğurlarımızın əsasını təşkil edir”

Prezident İlham Əliyev Qobustan və Şamaxı rayonlarına səfər edib



Əvvəli Səh. 5

Ərazinin dəniz seviyyəsindən yüksəklikdə yerləşməsi, illik yağışların miqdarı, temperatur göstəriciləri və bu yerlərdən götürülen torpaq nümunələrinin laboratoriyalarda aparılan analizləri Şamaxıda yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkülüyüne əsas verir. Bu göstəricilərə əsasən, ərazidə ekilən üzüm növləri və onların kök sistemləri seçilib. Seçilən növlər üzrə ölkəmizə yüksək keyfiyyətli üzüm tingləri getirilib və onlar mövcud normativlər əsasında lazımi aqrötexnik tədbirlərin həyata keçirilməsi yolu ilə əkilib. Üzüm bağlarında əkin və becərme işləri aparmaq üçün xüsusi texnika da alınır. Bütün bu amillər ixrac qabiliyyəti yüksək keyfiyyətli məhsul istehsalına təminat verir.

Oktjabrin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun açılışında iştirak ediblər. AZƏRTAC xəber verir ki, “Azərvaytol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Pirqulu-Dəmirçi avtomobil yolunun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, yolun uzunluğu 8 kilometrdir. Pirqulu-Dəmirçi avtomobil yolu uzun müddət temir olunmadığı, həmçinin burada yola asfalt qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə avtonəqliyyat vasitələrinin xüsusən payız-qış mövsümündə hərəkətində problemlər yaradırdı. Görülən işlər nəticəsində Pirqulu-Dəmirçi avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 3,5-4 metr, çiyinlər də daxil olmaqla yol yatağının eni 7-8 metrdir. Yol boyunca müxtəlif diametrlı 14 suötürüçü bozu tikilib ki, onların da ümumi uzunluğu 210 metrdir. Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 92 yol nişanı quraşdırılmış, 24 min metr uzunluğunda yol-cizgi və yolgöstəri xətlər çəkilib, həmçinin 3 yerde avtobus dayanacağı



tikilib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəndi. Sonda xatire şəkli çəkdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də Şamaxı rayonunun Dəmirçi kəndində görülən işlərlə tanış olublar.

Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir və onun tarixi XV əsre gedib çıxır. Qədimdə adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayıldıqdan sonralar buraya Dəmirçi adı verilib. Bir vaxtlar qədim İpək yolunun kənarında yerleşən kənddə bir neçə karvansara da olub. Lakin karvansara da daxil olmaqla Dəmirçidəki qədim tiki-lilərin çoxu sovet hakimiyəti illərində dağıdılıb. Maraqlı adət-ənənələri, özənməxsus medəniyyəti olan yerli əhali elme, təhsile böyük məraqq göstərir. Odur ki, kəndin bərpası və tarixi simasının qorunması ilə bağlı son illərdə həyata keçirilən işlər ölkəmizin bu nadir abidəsini qoruyub saxlamaq və onu gələcək nəsilərə çatdırmaq istiqamətində mü Hüüm tədbirlərdən biridir.

Görülən işlər bir neçə istiqamətdə həyata keçirilib və kompleks xarakter daşıyıb. İlk növbədə, kənddəki məscid bərpə olunub. Ölkəmizin ən qədim dini ocaqlarından olan Dəmirçi məscidi 755-ci ildə tikilib və Prezident İlham Əliyevin göstə-

rışı ilə bərpa edilib. Bu da ondan irəli gəlir ki, dövlətimizin başçısı bütün ölkədə qədim və tarixi əhəmiyyəti olan dini ocaqların bərpasına diqqətlə yanaşır. Bir neçə il öncə Yaxın Şərqi en qədim məscidlərindən olan Şamaxı Cümə Məscidində bərpə və yenidənqurma işlərinin aparılması da bu məqsədə xidmət edirdi. Dəmirçi məscidində dövlətimizin başçısına “Quran” hədiyyə edildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva isti təndir çörəyinə qonaq oldular. Kənddə Şamaxı Tarix-Diyarşunaslıq Muzeyinin eksponatlarından ibarət sərgi də açılıb. Bu eksponatlar turistlərdə Şamaxının qədim tarixi barədə geniş təsəvvür yaradacaq. Burada turistlərdə maraqlı doğuracaq sərgi-kompozisiyalardan da istifadə olunacaq. Bundan əlavə, müxtəlif məişət obyektləri əhalinin və turistlərin istirahətinə maraqlı anlар qatacaq. Dövlətimizin başçısını və birinci xanımı Dəmirçi kəndində çay içməyə dəvət etdilər.

Azərbaycan Prezidenti və birinci xanım dəmirçi dükanı və emalatxanası ilə tanış oldular. Prezident İlham Əliyevə inşası nəzərdə tutulan Dəmirçi Arxeoloji-Etnoqrafik Muzeinin layihəsi də təqdim edildi.

Layihə çərçivəsində Şamaxı ilə yanaşı, bütün Şirvanın tarixi keçmişləri barədə məlumatlar və eksponatlar sərgilənəcək, açıq səma altında muzey salınacaq. Qeyd edək ki,

ötən il Dəmirçi kəndində Lahic qəsəbəsinə yol çəkilişi zamanı saxsı qablar və insan skeleti fragmentləri aşkar olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının Dəmirçi-Lahic yolu 4-cü kilometrliyində, Gəgəli yaylağı adlanan ərazidə apardıqları araşdırımlar nəticəsində 1,5 hektar ərazidə nekropol olması müyyəyen edilib. Qazıntılar zamanı ərazidə qızıl və gümüşdən bəzək əşyaları, muncuqlar, sikkələr və digər maddi-medəniyyət qalıqları aşkarlanıb. Bu il nekropolda aparılan kazıntılar zamanı 18 qəbir açılıb. Əldə edilən maddi-medəniyyət nümunələri əsa-

assosiasiyanın Cənubi Qafqazda təmsilçilik hüququnu əldə edib və bu quruma Ermənistanın üzv olmasına qarşısını alıb. IDUBA-nın təşkil etdiyi görüşlər sayesində üzvlər müyyəyen vaxt ərzində yığıncaqlar təşkil edib heyvan yetişdirilməsi, ovların təşkili, buynuz ticarəti, yem və yem əlavələrinin istehsalı və s. ilə bağlı fikirlərini bölüşürələr. Bu assosiasiyanın tədbirlərində bərabər-hüquqlu üzv kimi iştirak edərkən “Azər Ekov” MMC qarşısına beynəlxalq təcrübəni mənimsemək, xarici mütəxəssislerin Azərbaycan təbiətinə marağını cəlb etmək kimi hədəflər qoyub.

Azərbaycan Respublikasının

sında Gəgəli nekropolunun son antik və ilk orta əsrlərə aid edildiyi məlum olub.

Beləliklə, Dəmirçi kəndində turizm infrastrukturunda yaradılan şərait bir daha təsdiqləyir ki, Azərbaycanın müxtəlif bölgələrində qısa müddətə turist marşrutları üzrə müükəmməl infrastrukturun və müasir turist yerləşdirmə obyektlərinin yaradılması artıq öz behərəni verir. Bu isə Azərbaycanın qədim və zəngin medəniyyətini, milli metbəximizin müxtəlifliyini, xalqımızın qonaqpərvərliyini turistlərə təqdim etməyə geniş imkanlar açır. Dəmirçi kəndi ilə tanışlıq zamanı xatire şəkilləri çəkdirildi.

Oktjabrin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaradılan Şamaxı Safari Parkı ilə tanış olublar. AZƏRTAC xəber verir ki, parkla tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanımı Dəmirçi kəndində çay içməyə dəvət etdilər. Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım dəmirçi dükanı və emalatxanası ilə tanış oldular. Prezident İlham Əliyevə inşası nəzərdə tutulan Dəmirçi Arxeoloji-Etnoqrafik Muzeinin layihəsi də təqdim edildi. Layihə çərçivəsində Şamaxı ilə yanaşı, bütün Şirvanın tarixi keçmişləri barədə məlumatlar və eksponatlar sərgilənəcək, açıq səma altında muzey salınacaq. Qeyd edək ki,

Prezidenti İlham Əliyev oktyabrın 2-de Şamaxı şəhərinin içmeli su təchizatı layihəsinin açılışında iştirak edib. AZƏRTAC xəber verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Şamaxı şəhərinin içmeli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülen işlər barədə məlumat verdi.

Bildirildi ki, layihə Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdiriyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində həyata keçirilib. Bu layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içmeli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihənin icrasına 2010-cu ildə başlanılıb. Birinci mərhələdə Şamaxı şəhərinin keyfiyyətli və dayanıqlı su ilə təmin etmək üçün Pirsəaatçayı məcrasında məhsuldarlığı saniyedə 120 litr olan drenaj tipli suqəbulədici qurğu, xlorlaşdırma binası, həcmi 5 min kub-metr olan iki su anbarı, bir su nasos stansiyası tikilib. Su mənbəyindən anbarlara qədər 3,4 kilometr magistral kəmər çəkilib. Bu mərhələ üzrə işlər 2011-ci ildə yekunlaşdırıb. Prezident İlham Əliyev Şamaxı şəhərinə içmeli suyun verilməsini bildirən düyməni basdı. Sonda xatire şəkli çəkdirildi.

Azərbaycanın qadın voleybolçuları Avropa çempionatında dördüncü yeri tutublar

Prezident İlham Əliyev milli komandamızın çempionatdakı sonuncu oyununa baxıb



Oktabrın 1-də qadın voleybolçular arasında Avropa çempionatında üçüncü yer uğrunda görüş keçirilib. AZERTAC xəbər verir ki, çempionatın bürünc medalları uğrunda Milli Gimnastika Arenasında Azərbaycan və Türkiyə yığma komandaları qarşılaşışıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev komandaların oyununa baxıb.

Gərgin idman mübarizəsi şəraitində keçən matçın birinci setində üstün oyun nümayiş etdirən Azərbaycan millisi 25:22 hesabı ilə qalib gelib. Komandanın böyük əzmkarlıq göstərdikləri ikinci setdə Türkiyə voleybolçuları 21:25 hesabı ilə üstün olublar. Beləliklə, ümumi hesab berabərəşib - 1:1. Qarşılaşmanın üçüncü seti təşəbbüsə yiyələnən Türkiyə yığmasının üstünlüyü ilə başa çatıb - 14:25. Dördüncü setdə de qalib gələn (8:25) Türkiyə millisi ümumi hesabda qələbə qazanıb - 3:1. Beləliklə, Türkiyə voleybolçuları Avropa çempionatının bürünc medallarına sahib olublar. Azərbaycan milli komandası çempionatı dördüncü sırada başa vurub.

Xatırladaq ki, Azərbaycanın qadın voleybolçuları indiyədək Avropa çempionatlarında en yaxşı nəticəni 2005-ci ildə Xorvatiyada keçirilən qıtə birincili-



yində göstəriblər. Həmin vaxt millimiz Avropa çempionatlarında ilk dəfə iştirak etməsinə baxmayaraq, dördüncü yeri tutub. Azərbaycanın qadın voleybolçuları həmin çempionatdan başlayaraq, sonrakı qıtə birinciliklərinin final mərhələlərində çıxış ediblər.

Rəsmi xronika

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birleşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib. Başsağılığında deyilir: "Hörmətli cənab Prezident, Las-Vegas şəhərində keçirilən musiqi festivalı zamanı insanların qəddarcasına atəşə tutulması nəticəsində çoxsaylı tələfat və yaralananlar barədə xəbər məni son derece sarsıtdı. Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa dileyirəm".

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Walter Staynmayerə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Almaniya Federativ Respublikasının milli bayramı - Alman Birləyi Günü münasibətlə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklerimi yetirirəm. Azərbaycan-Almaniya münasibətlərinin hazırlı seviyyəsi məmənluq doğurur. Qarşılıqlı anlaşmaya və konstruktiv dialoqa əsaslanan siyasi əlaqələrimiz iqtisadi və humanitar sahələrdə geniş və səmərəli əməkdaşlığımız ilə müşayiət olunur. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin möhkəmənəsi, eləcə də coxtərəfli qaydada əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da qarşılıqlı səyərlərimizi davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə en xoş arzularımı yetirir, dost Almaniya xalqına da im sülh və rifah arzulayıram".

Dövlətimizin başçısı Koreya Respublikasının Prezidenti Mun Ce-ini təbrik edib. Mektubda qeyd olunur: "Hörmətli cənab Prezident, Koreya Respublikasının milli bayramı - Dövlətin Yaranması Günü münasibətlə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklerimi yetirirəm. Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındaki münasibətlər dinamik və hərtərəfli inkişaf yolundadır. İnanıram ki, dostluq əlaqələrimiz, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavənlilik arzulayıram".

Külli miqdarda narkotik və psixotrop maddələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyəsinə və digər növ qacaqmalçılığı qarşı



fəaliyyətləri uğurla davam etdirirlər. Sərhədçilərimizin sayıqlığı sayesində növbəti dəfə külli miqdarda narkotik və psixotrop maddələrin, eləcə də pirotehnik vasi-

tələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb. DSX-nin mətbuat mərkəzindən AZERTAC-a bildirilər ki, sentyabrın 22-də Azərbaycan Respublikasının vətəndaşları Zeynalov Əbülləhən Səhəhən oğlu və Orucov Burhan Adıgözəl oğlu Bileşuvər-Salyan şose yolunun kənarında gizlədilmiş 2160 ədəd "Pregabolin 150" və 17 min ədəd "T-Dol 200" psixotrop tərkibli dərman preparatlarını götürüb hadisə yerində uzaqlaşmağa cəhd göstərəkən Xidmətin əməkdaşları tərəfindən saxlanılıb.

Sentyabrın 23-də Qazax rayonunun Şıxlı kəndi yaxınlığında yerləşen sərhəd zastavasının ərazisində Gürcüstanın Azərbaycan Respublikasına atla iki ədəd 220 litrlik çelləye yüksəlmiş müxtəlif formalı pirotehnik vasitənin keçirilməsinin qarşısı alınıb. Çelləklərə keçirilmiş baxış zamanı içərisində 192 ədəd böyük və 160 qutu kiçik ölçüdə müxtəlif çeşidi partlayıcı fışənglər aşkarlanaraq götürülüb. Sərhəd pozucuları hava şəraitinin qaranlıq, ərazinin six meşə olmasından istifadə edərək atları və qacaqMAL hadisə yerində ataraq geri qaçıblar.

Sentyabrın 25-də Yardımlı rayonunun Arus kəndi yaxınlığında yerləşen sərhəd zastavasının ərazisində İrandan Azərbaycana dövlət sərhədindən 7,6 kilogram heroin, 9,8 kilogram tiryekin və 1,3 kilogram psixotrop tərkibli "Metafitamin" dərman preparatlarının keçirilməsinin qarşısı alınıb. Sərhəd pozucuları qacaqMAL hadisə yerində ataraq geri qaçıblar. Hər üç faktla bağlı əməliyyat istintaq tədbirləri davam etdirilir.

Deputat: "Qərb hər kəsə qarşı eyni standartlardan çıxış etməlidir"

"İspanyanın Kataloniya bölgəsinin də uzun illər davam edən separatçı hərəkatın ölkənin ərazi bütövlüyünü sual atında qoyması məhz ikili standartlar siyasetinin Qərbin özünə qarşı چevrilməsinin açıq təzahüründür. Bu sözleri SIA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib". Onun sözlərinə görə, dünya birliyi, xüsusən Qərbin aparıcı ölkələri ikili standartlar siyasetinə son qoymalı, işgalçi Ermənistan da daxil olmaqla separatçı rejimlərlə hər cür əlaqələri kəsməli, onların dəsteklənməsini dayandırılmalıdır: "Dünya birliyini təhdid edən yeni münaqışə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstekləməkdir. Qərb də anlayır ki, Kataloniya baş verənərə separatçılığı yol açan güclərin artıq aradan qaldırılmasına qəqinılmaz olduğunu ortaya qoyur. Buradan aydın olur ki, separatçı güclərdən heç kim siğortalanmayıb. Ona görə də fikrimcə, artıq bəzi beynəlxalq normalara yenidən baxılmalı, ərazi bütövlüyü və öz müqəddərətini təyin etmə məsələlərində hazırda mövcud olan ziddiyətlər aradan qaldırılmalıdır. Qərb demokratik dəyərlərə münasibətdə də, hər bir kəsə qarşı ikili standartlardan deyil, Avropa standartlarından çıxış etməlidir".



Siyavuş Novruzov: "Artıq qərəzçilik beynəlxalq təşkilatlara da sirayət edib"

"Siyası partiyalar haqqında" qanuna dəyişiklik edilsə də, ona əlavələrin edilməsinə ehtiyac var. SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin dünən keçirilən iclasında çıxış edərək deyib.

Onun sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən yalnız bir qrup partiya Mərkəzi Seçki Komissiyasına hesabat verir: "Bir qrup ümumiyyətlə, hesabatında heç nə göstərmir. Bir qrup isə hesabat verməkdən boyun qaçırır. Bu mexanizm qanunla tənzimlənməlidir".

S.Novruzov söyləyib ki, Milli Məclisidə QHT-lərlə bağlı qanunlara edilən əlavə və düzəlişlər beynəlxalq təşkilatlara düzgün formada çatdırılmalıdır: "Beynəlxalq təşkilatlar qəbul edilən qərarları müxalifət mənbəyindən, ölkəmizi istəmeyənlər tərəfindən deyil, beynəlxalq təşkilatlarda ölkəmizi təmsil edənlərin dilindən düzgün şəkildə



öyrənməlidirlər. Onlar düşünməmelidir ki, Azərbaycanda hansıa təşkilatın fəaliyyəti mehdudlaşdırılır". Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin apardığı uğurlu siyaset, ölkəmizdə olan sabitlik, iqtidár-xalq birliyi, Azərbaycan vətəndaşlarının ölkə başçısını dəstekləməsi bir sıra qüvvələri narahat edir: "Bunun nəticəsidir ki, son vaxtlar ölkəmiz haqqında müxtəlif bəyanatlar verilir, xarici mətbuatda müxtəlif yazılar dərc edilir: "Bunurla bağlı həm deputatlar, həm də ictimaiyyət nümayəndələri öz mövqelerini ortaya qoynular. Bu qərəzçilik aradan qaldırılmalıdır. Artıq qərəzçilik beynə-

xalq təşkilatlara da sirayət edib və bunun nəticəsində ölkəmizə qarşı ikili standartlıq nümayiş etdirilir". Ele ölkələr var ki, Avropa Şurasının, digər təşkilatların üzvüdür, lakin heç bir öhdəlik yerinə yetirmirlər. Belə olan halda, onlar haqqında heç bir iş görürmür. Son vaxtlar Avropa Şurasında istiqamət Azərbaycan və Türkiyəyə yönəlib. Bu da ölkəmizin düzgün, müstəqil siyasetinin bariz nümunəsidir. Azərbaycanın siyaseti əsasən Ulu Öndər tərəfindən qoyulan və hazırda da Ölkə başçısı tərəfindən uğurla həyata keçirilən balanslı siyasetdir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bir sıra erməni lobbiçilərini və Azərbaycanda onlara dəstək verənləri narahat etməyə başlayır. Biz hər bir tövsiyəni diniitməyə hazırlıq. Bu baxımdan hesab edirəm ki, bizim hər bir qurumda təmsil olunan millət vəkillərimiz həmin təşkilatlara çatdırılmalıdırlar ki, Azərbaycan hər bir quruma öz dəyərləri ilə daxil olub. Hesab edirəm ki, Milli Məclis bununla bağlı müyyəyen addımlar atmalıdır"- deyə, S.Novruzov əlavə edib.

Yasamal rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətlə tədbir keçirildi

Dünən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilati Respublika Klinik Xəstəxanası ərazi ilk partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyine həsr olunmuş tədbir keçirildi.

Tədbirdə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Telman İbadov Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan, yaradığı vaxtdan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycanlı məfkurəsinə və milli inkişaf konsepsiyasına sədəqət ruhunda fealiyyət göstərən Yeni Azərbaycan Partiyasının müstəqil dövlətimizin qurulması və möhkəmlənməsində zəngin yol keçdiyini diqqət çatdırıldı.



Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov vurğuladı ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-in yaradılmasının 25 il tamam olur: "İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb və keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda dahi Şəxsiyyət Heydər Əliyevin rəhberliyi ilə yaranan Yeni Azərbaycan Partiyası qısa müddədə ölkənin gələcək tələyini müyyənəşdirən və əsas siyasi qüvvəyə çevrilən təşkilat olub".

T.Əhmədov çıxışında onu da bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu və bu gün 700 mindən çox insanı sıralarında birləşdirən YAP müstəqilliyimizin, demokratik-hüquqidünyəvi dövlətimizin möhkəmləndirilməsi və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxınlaşdırıcıdır.

Tədbirdə çıxış edən Respublika Klinik Xəstəxanası ərazi ilk partiya təşkilatının sədr müavini İmran Qurbonov, YAP Yasamal rayon təşkilatı qadınlar şurasının sədri Tamilla Şahbazova YAP-in müasir Azərbaycanın ictimai-siyasi həyatındaki müstəsna rolundan, respublikamızın bütün sahələrdə inkişaf dinamikasına nail olunmasına tarixi xidmətlərindən və xalqın bu siyasi təşkilatı yüksək etimadından danışdır.

"Əminəm ki, Azərbaycan işğal olunmuş torpaqlarını tezliklə geri qaytaracaq"



Əminəm ki, Azərbaycan işğal olunmuş torpaqlarını tezliklə geri qaytaracaq. Bunun üçün ölkəniz böyük iqtisadi və hərbi güce malikdir. Bu fikri AZERTAC-a açıqlamasında Ukrayna ədliyyə nazirinin müavini Qiya Qesadze bildirib. "Çox güman ki, bunu aqressiv siyaset yürüdənlər də anlayırlar", - deyən nazir müavini vurğulayıb ki, bu gün Azərbaycan bölgədə Ukraynanın ən etibarlı tərəfdasıdır.

Qiya Qesadze deyib: "Son illər Azərbaycan çox uğurlu inkişaf yolu keçib. Təbii ki, bu, bizi tərəfdəş ölkə kimi ürkədən sevindir".

Nəzakət ƏLƏDDİNQIZI

Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib

Oktyabrın 2-də Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov payız sessiyasını açıq elan etdiyindən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Sədr sessiyanın başlanması münasibətlə deputatları təbrik edərək bildirdi ki, Milli Məclis 2017-ci ilin yaz və növbədən kənar sessiyalarını uğurla başa vurub. Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmə yerinə yetirilib. Dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasetinin parlament səviyyəsində dəsteklənməsi üçün lazımi tədbirlər həyata keçirilib. Parlamentin 14 iclasında 268 qanun və qərar qəbul edilib.

Milli Məclisin beynəlxalq əlaqləri de inkişaf edib. Azərbaycan parlamenti 10 beynəlxalq parlament assambleyasının üzvüdür və nümayənde heyətlerimiz bu beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər.

Parlamentin yaz və növbədən kənar sessiyalarında və sonrakı dövrde 33 ölkəyə 90-dan çox səfər həyata keçirilib, 34 xarici dövlətin və 12 beynəlxalq təşkilatın 70 nümayəndə heyəti Milli Məclisde olub.

Millət vəkillərimiz Türkmenistanda prezident seçkilərini, Qazaxistanda və Bolqarıstanda parlament seçkilərini, Türkiyədə referendumu müşahidə ediblər. Milli Məclisin xətti ilə Bakıda 4 beynəlxalq təşkilatın tədbirləri keçirilib.

Bu gün Milli Məclis yeni sessiya yaya başlayır. Payız sessiyasının qanunvericilik işləri planı hazırlanıb və müzakirə edilecək. Bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Xüsusən biz Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsini və bündən zəfərinə daxil olan digər sənədləri müzakirə edəcəyik. Milli Məclisin sədri bu sessiyanın da yüksək səviyyədə keçəcəyinə əminliyini ifade edib. Bildirib ki, bugünkü iclasın gündəliyinə 34 məsələ daxil edilib.

Əvvəlcə Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı müzakirə olundu. Deputatlar Siyavuş Novruzov, Əli Məsimli, Fazıl Mustafa, Fərəc Quliyev, Zahid Oruc, Tahir Rzayev, Musa Quliyev, Qənire Paşayeva, Əli Hüseynli, Aydin Mirzəzadə, Jale Əliyeva, Musa Qasımlı, Xanhüseyn Kazımlı, Çingiz Qənizadə, Elman Məmmədov və başqaları payız sessiyasının qanunvericilik işləri planı barədə fikirlərini bildirilər, qeyd və təkliflərini verdilər.

Qanunvericilik işləri planı təsdiqləndikdən sonra deputatlar Xəqani Sərxan oğlu Abdullayevin Azərbaycan Mərkəzi Bankının idarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında qərar layihəsinə səsə qoyaraq təsdiqlədilər.

Millət vəkilləri Milli Məclis sədriinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun və Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovun təqdimatlarından sonra "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" və "Meliorasiya və irriqasiya haqqında" qanunlarda texniki dəyişikliklər edildi. "Polis haqqında" və "Azərbaycan Polisi

baycan Respublikası Hökuməti ilə Türkiye Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hükum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıcı) birgə təlim mündəttində Ev Sahibi Ölək dəstəyinin şərtlərinə dair" Anlaşma Memorandumu, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanistan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanistan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrindən təhsil almaları haqqında" Sazişi ve "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul və saitlərinin və ya digər əmlakin leqallashdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığı dair" Anlaşma Memorandumu təsdiq etdilər.

Deputatlar "Azərbaycan Respublikasının Prezidenti İ.H. Əliyevin və Qazaxistan Respublikasının Prezidenti N.A. Nazarbayevin Birgə Bəyannamesinin təsdiq edilməsi haqqında" məsələni də səsə qoymaraq təsdiqlədilər.

İclasda bir sıra beynəlxalq sənədlər, o cümlədən Azərbaycan Hökuməti ilə Qazaxistan Hökuməti arasında bitki karantini və mühafizə sahəsində əməkdaşlıq haqqında, bu ölkələr arasında beynəlxalq avtomobil əlaqələri haqqında, Azərbaycan Təhsil Nazirliyi ilə Qazaxistan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişləri, hemçinin ikiqat vergiye cəlb etməyə yol verilməməsi, gelir və əmlak vergilərinin ödənilməsindən yayılma hallarının qarşısının alınması haqqında 16 sentyabr 1996-cı il tarixli Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Azərbaycan və Qazaxistan hökumətləri arasında Protokolu təsdiq etdilər.

İclasda "Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası"na qoşulmaq barədə" qanun layihəsi də səsə qoyularaq qəbul edildi.

Sonra millət vəkilləri "Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında



icazəsiz yaşayış şəxslərin readmissiyası haqqında" Sazişi, "GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən məllər və neqliyyat vasitələri haqqında gömrük prosedurlarının müəyyən nəticələrinin qarşılıqlı tanınması barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında" Protokolu, "Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında", həmçinin "Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Dövlətlərə Aviasiya Komitesi arasında aviasiya hadisələrinin araşdırılması və qarşısının alınması sahəsində qarşılıqlı fealiyyət haqqında", "Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fealiyyəti barədə", Azərbaycan Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında, o cümlədən Kosta-Rika Respublikası Hökuməti ilə diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında sazişləri təsdiq etdilər. Günün ikinci yarısında işini davam etdirən Milli Məclisin iclasında bir sıra sənədlər də müzakirəyə çıxarıldı. Milli Məclis sədriinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun və Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovun təqdimatlarından sonra "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" və "Meliorasiya və irriqasiya haqqında" qanunlarda texniki dəyişikliklər edildi. "Polis haqqında" və "Azərbaycan Polisi

nin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələri ilə bağlı Milli Məclisin hüquq siyaseti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, ilk sənədə edilən dəyişikliklər daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamədə dəyişikliklər edilməsi ilə bağlı Qanuna uyğunlaşdırma məqsədi daşıyır.

Diger sənədə əsasən isə Azərbaycan polisinin yubiley medalı təsis edilecek. Komitə sədri vurğuladı ki, Azərbaycanın orden və medalları sırasına belə bir medalın daxil edilməsi qürurvericidir. Layihələr səsə qoymaraq qəbul edildi. İclasda, həmçinin "Azərbaycan Mərkəzi Bankı haqqında", "Investisiya fondları haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "İpoteka haqqında" qanunlara da redakte xarakterli dəyişikliklər olundu.

Bundan başqa, deputatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Yol hərəkəti ha-

qında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarda təklif olunan texniki xarakterli dəyişikliklərə müsbət münasibət bildirdilər.

İclasda müzakirəyə çıxarılan sonuncu məsələ - Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2017-ci il iyunun 13-də qəbul edilmiş "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı haqqında Milli Məclisin qərar layihəsi barədə parlamentin hüquq siyaseti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, sentyabrın 20-də rəhbəri olduğu komitədə sözügedən sənədlə bağlı müzakirələr aparılıb və komitə belə qərara gelib ki, qanunla bağlı Prezident İlham Əliyevin etirazı nəzərə alınmazı və qanunun məqsədəyən olmaması barədə təklif qəbul edilməlidir. Deputatlar Prezidentin etirazını məqsədəyən hesab etdilər. Bununla da Milli Məclisin payız sessiyasındaki ilk plenar iclası başa çatdı.

Azərbaycan XİN Las-Vegasda tərədiləmiş qanlı faciə ilə bağlı açıqlama yayıb



ABS-in Las-Vegas şəhərində tərədiləmiş qanlı və dəhşətli faciə neticəsində həlak olanların ailələrinə və yaxınlara, ABŞ hökumətinə və bütün Amerika xalqına dərin hüznlə baş sağılığı veririk. Bu dəhşətli həcum neticəsində yaralananların tezliklə şəfa tapmasını dilayirik. AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmetinin rəhbəri Hikmet Hacıyevin KİV-ə açıqlamasında yer alıb. Açıqlamada bildirilir ki, bu qanlı faciədə həlak olan və yaralananlar sırasında Azərbaycan Respublikası vətəndaşının olub-olmaması ölkəmizin Los Angelesdəki baş konsulluğu tərəfindən araşdırılır.

YAP Tərtər rayon təşkilatı partiyanın 25 illiyinə cosqu ilə hazırlanır

Dünən Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının şura iclası keçirilib. İclasda çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov qeyd edib ki, bu il Azərbaycan dövlətçiliyinin və xalqının həyatında önəmli rol oynayan, müasir Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında, tarixi zərurətin tələblərindən irəli gələn bir siyasi təşkilatın - Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 il tamam olur:

"Yeni Azərbaycan Partiyası yaradığı ilk gündən Azərbaycan xalqının düşdürüyü ağrı veziyət, dövlətçiliyin qurularaq qorunub-saxlanması, ölkə iqtisadiyyatının dur-

ğunluqdan çıxarılib, sürətli inkişaf yoluna qədəm qoyması üçün mövcud gerçəklilikləri nəzərə alan siyasi xətt hazırlayıb həyata keçirməkdədir". Rayon təşkilatının sədri bildirib ki, bu gün partiyamızın və müasir Azərbaycan dövlətinin qurucusu Ulu Önder Heydər Əliyevin layiqli davamçısı, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz bəyənəlxalq aləmdə nüfuzunu daha möhkəmləndirmiş, partiyamız Azərbaycan dövlətinin sürətli inkişafı, xalqımızın rifah halının durmadan yaxşılaşdırılması məqsədi ilə sıralarında olan 700 mindən artıq partiya üzvlərini səfərbər edərək, özünün ümumxalq partiyası olması statusunu qoruyub-saxlamışdır.

R.Şabanov çıxışında onu da qeyd edib ki, Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqədar 27 oktyabr 2017-ci il tarixdə



ügurlu nəticələrdən bəhs edilərək, Ulu Önder Heydər Əliyev ideyalarının qələbə çalması, bu gün partiyamızın Sədri, Möhtərem Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dünya ölkələri arasında layiqli və şərəflə bir yer tutması haqqında əhaliyə lazımı məlumatların çatdırılması vəzifə olaraq qarşıya qoyulmuşdur".

İclasda çıxış edən şura üzvlərindən Hicran Hüseynova, Məhəbbət Məmmədov, Səlimə Yusibova, Kərrar Bayramov, Gülərə Əkbərova və Kamil Məmmədov vurğuladılar ki, Ulu Önderin dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyası olaraq hələ uzun illər doğma Azərbaycan xalqının və Azərbaycan dövlətinin gələcəyi namine fəaliyyət göstərəcək, bunun üçün hər bir partiya üzvü öz iradəsini ortaya qoyacaqdır.

R.RƏSULOV

Bakı Şöpinq Festivalı brendə çevrilib

Dövlət başçısının Sərəncamına əsasən, Bakı şəhərində "Shopping festival" in təşkilinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 1,0 (bir) milyon manat ayrılaceq

Qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq, iqtisadiyyatın səmərəliliyini artırmaq Azərbaycan dövlətinin iqtisadi siyasetinin prioritet istiqamətlərinə dəndir. Ötən dövr ərzində turizm sənayesində görülmüş məqsədönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün müsbət şərait yaradılıb. Ölkəmizdə turizm infrastrukturun inkişaf etdirilməsi və bəyənəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması diqqət mərkəzindədir.

Ümumdünya Turizm Təşkilatının açıqladığı hesabata əsasən, ticaret turizmi son illərdə sürətli inkişaf mərhələsini yaşıyır. Alış-veriş bu gün dünyada turistlərin üstünlük verdikləri xərcələr sırasında 4-cü pillədədir və ümumi turizm fəaliyyətinin 35%-ni təşkil edir. Bu da daha çox alış-veriş məqsədilə səyahət edən bəyənəlxalq turistlərin sayının artmasına getirib çıxarır.

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 2016-ci il 1 sentyabr tarixli Sərəncamı bu sahənin inkişafında yeni merhələ açdı. Sərəncama əsasən, heyata keçiriləcək tədbirlərdən biri də paytaxt Bakıda şöpinq festivallarının təşkilidir. Cari il aprelin 10-dan mayın 10-dək davam edən və Azərbaycan tarixində ilk dəfə təşkil edilən Bakı Şöpinq Festivalı ölkəde və bəyənəlxalq aləmdə, dəniz turizm bazarda böyük yüksək-səda doğurdu. Festival, nəinki turistlərin axınına təşkil etmək, eyni zamanda, daxili turizmi inkişaf etdirmək məqsədi daşıyır. Bu baxımdan, festival ölkəmizdə sahibkarlığın inkişafına, eləcə də, Azərbaycanın turizm gəlirlərinin artmasına töhfəsini verdi. Dünya üzrə ticaret fəaliyyətində turizm bazarı 2-4-cü yerləri tutur. Ticaret festivalları turist axınının 30 faiz artmasına səbəb olur. Ticaret festivalı çərçivəsində həm turistlər, həm də yerli əhali bu imkanlardan faydalana bildi.

Festivalın www.bakushopfest.com saytı Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində fəaliyyətə başladı. Festival müddətində paytaxtın mərkəzi küçələrində, mehmanxanalarda və şəhərin ticaret mərkəzlərində informasiya köşkleri quruldu və turistlərin və əhalinin, tərəfdəşərinin, sponsorların, ticaret nöqtələrinin, aliciların və festivalın digər iştirakçılarının Sərəncamına Azərbaycan, rus, ingilis və fars dillərində informasiya verən Çağrı Mərkəzi verildi. Festivala qoşulan mağaza və restoranlar tərəfindən alicilar üçün güzəşt və kampaniya lar tətbiq edildi və mağazalar 30 faizdən 70 faizdək endirimlər etdilər.

Festivalın keçirilməsi yalnız ticaretin intensiv işləməsi xarakteri ilə deyil, eyni zamanda, şəhərdə bayram əhval-ruhiyyəsinin hökm sürməsi ilə də yadda qaldı. Bu məqsədə paytaxtimizdə müxtəlif konsertlər və eyləncə proqramları təşkil edildi.

Festivalın keçirilməsi tekçə yerli medianın deyil, bəyənəlxalq aləmin, eləcə də, xarici KİV-lərin də diqqət mərkəzində oldu. Tam əminliklə demək olar ki, Bakı Şöpinq Festivalı artıq bir brendə çevrilib və festivalın geləcəkdə ənənə halını alması üçün önemli addım atılıb.

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin "2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində keçiriləcək Ticaret Festivalı ("shopping festival") ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı" imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında turizmin inkişafı istiqamətində görülən işlərin davamı olaraq, 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində Ticaret Festivalının ("shopping festival") təşkili məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 1,0 (bir) milyon manat ayrılması nəzərdə tutulub.

Turizmin inkişafına tekan olan Shopping Festivalindən ölkəmiz ekspertlərin rəyinə görə, milyonlarla dollar gəlir götürə bilər. Əlbəttə ki, ticaret turistlərin xərcələr sırasında əsas kətəriyaya çevrilib və iqtisadiyyatın digər sektorları ilə əlaqədə olaraq milli iqtisadiyyatın vacib gəlir mənbəyinə çevrilir.

Nəzakət ƏLƏDDİNQIZI



MŞ və BAMF-nin birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

Əflatun Amaşov: "Biz istəyirik ki, bu bölgəyə, bu kəndə gələn yerli və xarici qonaqlar, jurnalistlər məlumatları vahid mərkəzdən alınsın"

Mətbuat Şurası və Beynəlxalq Avrasiya Mətbuat Fonduñun birgə təşəbbüsü ilə Bakı Dövlət Universitetinin bir qrup müəllim heyətinin, o cümlədən, tanınmış jurnalistlərin, media təmsilcilərinin və ictimai xadimlərin cəbhə bölgəsinə səfəri baş tutub. Nümayəndə heyətinin üzvləri, ilk olaraq, Füzuli rayonunun Horadiz qəsəbəsində aprel hadisələri zamanı şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Daha sonra onlar Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ziyarət edərək, oradakı sosial obyektlərə tanış olublar.



Kənddə yeni tikilmiş və tədris ilində istifadəyə verilmiş məktəbin önünde çıxış edən, Milli Məclisin deputati, MŞ sədri Əflatun Amaşov ötən ilin aprelində Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatlarından sonra normal həyat məcrasına qaydan Cocuq Mərcanlıda bu gün ölkə Prezidentinin, bilavasitə diqqəti və nəzareti ilə salınmış yaşayış massivinin, infrastrukturun həm də Qarabağ böyük qayıdışın bir əlaməti olduğunu vurğulayıb. Ə.Amaşov rəhbərlik etdiyi qurumun yaxın gələcəkdə BAMF ilə birgə Cocuq Mərcanlıda Media Mərkəzinin yaradılmasını nəzərdən keçirdiyini bildirib: "Biz istəyirik ki, bu bölgəyə, bu kəndə gələn yerli və xarici qonaqlar, jurnalistlər məlumatları vahid mərkəzdən alınsınlar. Bu mərkəz hər cür vasitələrle təmin olunsun".

Milli Məclisin deputati Aqil Abbas isə Cocuq Mərcanlı məktəbinin bütün müəllim-şagird heyətinin ön cəbhənin əsgərlərinin olduğunu söyləyib. "O yüksəkkiliklərde sizi qoruyan əsgərlərimiz sizin yanlarında gördükleri üçün daha ezmli, daha güclü olurlar", - deyə o, əlavə edib.

BDU-nun professoru Cahangir Məmmədli isə bu gün məktəbdə şagird kimi təhsil alan uşaqların hamisini tələbə kimi universitetdə gözlədiyi bildirib. O, qeyd edib ki, bu kəndin məktəbinde təhsil almaq, burada yaşamaq qədər fedakarlıq nümunəsidir. Səfərin təşkilatçısı olan Beynəlxalq Avrasiya Mətbuat Fonduñun prezidenti, MŞ-nin sədr müavini Umid Mirzəyev Cocuq Mərcanlıya vaxtaşırı belə səfərlərin təşkil olunmasının vacib əhəmiyyət dəsidini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən BDU-nun professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli, media rəhbərləri - MŞ idarə Heyətinin üzvü, "Şərq" qəzetiñin baş redaktoru Akif Aşırı, "Xalq Cəbhəsi" qəzetiñin baş redaktoru Elçin Mirzəbəyli, "İki sahil" qəzetiñin baş redaktorunun birinci müavini İsmayıllı Hacıyev, "Region+" jurnalının baş redaktoru Namiq Mayilov, "Türküstən" qəzetiñin baş redaktoru Aqil Camal və digərləri məktəbin kollektivinə öz arzu və istəklərini çatdırıblar. Cocuq Mərcanlıda məktəbə tanış olan nümayəndə heyəti ora kitablar hədiyyə ediblər.

Nümayəndə heyəti Füzuli rayonunun Aşağı Əbdürəhmanlı kəndini de ziyarət edərək, burada erməni təcavüzkarları tərəfindən vandalizme məruz qalmış, xarabalığa çevrilmiş ərazilərə, o cümlədən, kəndin qəbiristanlığına baş çəkib. Qəbiristanlıqda çoxlu sayıda qəbirlər erməni ordusunun əsgərləri tərəfindən tanınmaz hala salınıb. BAMF sədri U.Mirzəyevin ötən il döyüşini dəyişmiş atası da, mehz bə kəndin Azərbaycan əsgərlərinin nezərində olan hissəsindəki bu məzarlıqla torpağa tapşırılıb.

Nümayəndə heyətinin üzvləri, eyni zamanda, Füzuli və Cəbrayıl rayonunda yerleşən N sayılı hərbi hissələri de ziyarət edərək əsgər, zabit və yüksək çinli hərbçilərimizlə görüşüb, onlarla birgə nahar edib və fikir mübadiləsi aparıblar.

RÖVŞƏN

Strateji Yol Xəritəsinin yarımillik monitoring və qiymətləndirmə hesabatları bəlli oldu

Yarımillik monitoring və qiymətləndirmə hesabatları sxem üzrə faiz və ballarla göstərilib

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin yarımillik monitoring və qiymətləndirilməsini əks etdirən rəqəmlər ictimaiyətədirilər. Təqdim edilən sxemə ümumi nəticə və hədəfləri əks etdirilər və ayrı-ayrılıqla göstərilən rəqəmlərdən də aydın olur ki, hesabatın nəticələri özündə bir sırə uğurları ehtiva etməkdədir.

Ümumi nəticələrin qiymətləndirilməsində icra olunmuş hədəflər 32%, icrasına başlanılan hədəflər 59%, icrasına başlanılmamış hədəflər isə 9% teşkil edir.


Fiskal dayanıqlığının gücləndirilməsi və davamlı monetar siyasetin qəbul edilməsi üzrə göstərilən sxemədə isə icra olunmuş faiz dərəcəsi 33%, icrasına başlanılan isə 67%-dir.

Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyatə keçirilməsindən də rəqəmlər 33 və 67 % üzrə dəyişilir.

İnsan kapitalının inkişaf etdirilməsi prosesində 46% icra olunub, 36% icra olunmaqdadır, 18 % isə öz icrasını gözləyir.

Nəhayət, elverişli biznes mühitinin inkişaf etdirilməsi sxem üzrə 13% icra olunmuş, 75% icrasına başlanılmış, 12% isə icrasına başlanılmamış kimi göstərilir.

Təqdim edilən sxemədə qeyd olunur ki, əsas icraçı qurumların platforması müəyyənləşdirilərken, hər bir qurumun əsas icraçı olduğu tədbirlərdən icra edilmiş tədbirlər "1" bal, icrasına başlanılmış tədbirlər "0,5" bal, icrasına başlanılmamış tədbirlər "0" bal ilə qiymətləndirilməkə əldə edilmiş toplam nəticə həmin qurumların əsas icraçı olduğu tədbirlərin ümumi sayına bölünmüdüdür. Belə ki, əsas icraçı qurumların platforması qiymətləndirilərken, məsul olduları tədbirlərin "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə



"Strateji Yol Xəritəsi"ndəki tədbirlərdəki xüsusi çəkisi nəzərə alınmamışdır. Həmçinin, qeyd olunur ki, aidiyyatı qurumların məsul olduları tədbirlərin sayı 2017-ci ildən icrasına başlanılan tədbirləri özündə ehtiva edir.

Beləliklə, xəritədə 100 ballıq şkalası üzrə əsas icraçı qurumların performansı məsul olduları tədbirlərin sayı ilə yanaşı göstərilir. Eyni zamanda, 100 ballıq şkalada 50 baldan aşağı qırmızı, 50-90 bal arası sarı, 90 bal isə yaşıl xəttle işarələnib:

Maliyyə sabitliyi şurası 100 bal, məsul olduğu tədbirlərin sayı 1,
Komissiya 100 bal, məsul olduğu tədbirlərin sayı 1,
Mərkəzi Bank 83 bal, məsul olduğu tədbirlərin sayı 3,
Təhsil Nazirliyi 83 bal, məsul olduğu tədbirlərin sayı 6,
Əmlak Məsələləri Dövlət Komitəsi 70 bal, məsul olduğu tədbirlərin sayı 5,
Maliyyə Nazirliyi 50 bal, məsul olduğu tədbirlərin sayı 4,
Vergilər Nazirliyi 50 bal, məsul olduğu tədbirlərin sayı 1,
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 50 bal, məsul olduğu tədbirlərin sayı 1,
Dövlət Statistika Komitəsi 50 bal, məsul olduğu tədbirlərin sayı 1,
Maliyyə Bazarlarına Nəzarət Palatası 50 bal, məsul olduğu tədbirlərin sayı 1,
Azerbaijan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 50 bal, məsul olduğu tədbirlərin sayı 1,
Azerbaijan Milli Elmlər Akademiyası 50 bal, məsul olduğu tədbirlərin sayı 1,
İqtisadiyyat Nazirliyi 38 bal, məsul olduğu tədbirlərin sayı 8.

Qeyd edək ki, bu rəqəmlər Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılmış komissiyaların geldiyi qənaətidir.

Qeyd edək ki, Strateji Yol Xəritəsinin yarımillik monitoring və qiymətləndirmə hesabatları silsilə şəklinde çap edilərək, izahlı şəkildə oxucuların diqqətinə çatdırılacaq.

Rövşən NURƏDDİNOĞLU

Bəzi KİV-lərə is-tinadən məlum olduğu kimi, adlarını ziyalı qoyan, ancaq ziyanlarla yolu tutmaqla ermən lobbisinin puluna, mənəvi dəstəyinə arxalanan Türkiyə vətəndaşları Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili "Yaşillar və Sol Gələcək Partiyası"nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçioğlu-dan ibarət qrup Azərbaycanın işğal altında olan torpaqlarına qeyri-qənuni səfər ediblər.



Bununla da, Türkiye ilə Azərbaycan arasındaki dost və qardaş münasibətlərinə, strateji əlaqələrin ruhuna zidd addımlar atıblar. Özlərini "Türk ziyalısı" adlandıran bir qrup şəxsin Dağılıq Qarabağa qanunsuz səfəri, Azərbaycan qanunlarına etinəsizliyi, düşmən ölkədə Azərbaycan və Türkiyənin işğal altındaki Dağılıq Qarabağa qanunsuz səfəri, Azərbaycan qanunlarına və bəy-nəlxalq hüquqa etinəsizliyi Türkiyə hökumətinin mövqeyini hər hansı bir formada ifadə də bilməz. Bizimlə söhbətində Atatürk Mərkəzinin şöbə müdürü Əkbər Qoşalı türkəyi "ziyalıları" işğal altında olan Azərbaycan torpaqlarına səfər ediblər.

"Türk ziyalıları"ına qarşı "Lapşın metodu"ndan istifadə edilməlidir

İctimaiyyət "Türk ziyalısı" adlandıran şəxslərin öz ölkələrində ciddi cəzalandırılacağına, ya da onların Azərbaycana təhvil veriləcəyinə inanır

Əleyhinə ermənipərəst fikirlər səsləndirməsi Azərbaycan iqtimaiyyətində ciddi narazılığa səbəb olub. İstər Türkiye "FETÖ" qruplaşmasına qarşı mübarizə tədbirləri apararkən, istərsə də 15 iyul - çevriliş cəhd günü belə Azərbaycanın Türkiyənin mövqeyində çıxış etməsi, rəsmi Ankaraya dəsteyini, birmənli şəkildə elan etməsini nəzərə alaraq, Türkiye hökuməti və iqtimaiyyəti Azərbaycanın bu məsələdə həssaslığını yaxşı başa düşməlidir. Çünkü Azərbaycanın ən ağrı-acılı məsəlesi olan Dağılıq Qarabağ münaqışəsində Türkiyədən olan bir qrupun Ermənistən tərəfində durması yəqin ki, hec cür bərəət qazandırılacaq bir vəziyyət deyil. Təbi ki, bir qrup azərbaycanlı ziyalı adekvat addım atsaydı, Türkiyənin də reaksiyası analoji olardı.

Müsəlman ölkəsi olmayan Belarus Azərbaycanın ərazi bütövlüyünə hörmət yanaşaraq, eyni sehvə yol vermiş Lapşını Azərbaycana təhvil verərək öz dostluğunu göstərdiyi kimi, hal-hazırda Azərbaycan eyni səmimiyyəti hər zaman qardaş saydıǵımız Türkiyədən gözləyir və Azərbaycan iqtimaiyyəti bu məsələ ilə bağlı Türkiyənin ya həmin şəxsləri ciddi cəzalandırılacağına, ya da onları Azərbaycana təhvil verəcəyinə inanır.

Əkbər Qoşalı: "Əminəm ki, qanunsuz səfərlə bağlı qardaş dövlətin hüquq-mühafizə orqanları lazımi hüquqi addımları atacaqlar"

Azərbaycandan icazəsiz Dağılıq Qarabağa və işğal altındaki digər bölgelərə sefər edən türkəyi ziyalılar qarşı "Lapşın metodu"ndan istifadə edilməli, Azərbaycan sərhədlərini qeyri-qanuni keçdiklərinə görə, həmin şəxslərin hər biri haqqında cinayət işi qaldırılmalıdır. Onlar üçün "Lapşın nümunəsi"ndə mehkəmə qurulmalı, eyni zamanda, Dağılıq Qarabağda Azərbaycanə əleyhine söylədikləri fikirlər cinayət təhqiqatının əsasına çevrilmelidir. Bu tədbirlər Türkiye və Azərbaycan arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibələrinə qətiyyət xələ getirə bilər. Əksinə, iki ölkə arasındakı münasibələrin zədələnməsinə yönəlmüş provokativ addımları atan şəxslərin cəzalandırılmasına Ankara, Türkiyə dövləti və iqtimaiyyəti ürəkdən şad olar. Çünkü bu şəxslə-

ve Azərbaycan xalqının sefərə münasibələri birmənalıdır. Birmənalılıq da həmin şəxslərin qeyri - qanuni hərəkət etdiyini özündə ehtiva edir. Onların iki qardaş, qonşu, dost ölkə arasındakı münasibətlərin tarixin, bu günün və gələcəyin, gələcək münasibətlərin ruhuna dabən-dabana zidd olan hərəkətlərin qınamaqla bağlıdır. Biliyik ki, həmin üzdnəriq şəxslər nə türk xalqının, nə türk iqtimai fikrini, nə Türkiye dövlətinin münasibətini ifadə etmir və 80 milyona yaxın əhalisi olan bir ölkədə, əlbəttə, hamidan ən yüksək dəyərləri gözləmək bəlkə də arzuolunandır, amma təessüf ki, bu, reallıqda bəzən özünü göstərmir. Təessüflər olsun ki, bizim də, qardaş ölkələrin də vətəndaşları arasında cibində türk pasport daşıyan, ancaq o vətəndaşlığı idrak etməmiş şəxslər var".

Ə.Qoşalı bu cür üzüdönlükün bir oyun olduğunu bildirdi: "Ermənistənin, onların hədədarlarının, Azərbaycanın və Türkiyənin münasibətlərini pozmağa cəhd edən güclərin bir oyunudur. Bundan önce buna bənzər hadisələr olmuşdur, gələcəkdə də bəlkə yene istisna olunmur ki, kimlərse belə qeyri-qanuni sefərlər etsinlər. Ancaq nə gözəl ki, bizim dövlətlərimizin, iki qardaş dövlətin və iki qardaş ölkə vətəndaşlarının münasibəlli, bütövkük birmənalıdır. Əminəm ki, qanunsuz sefərlə bağlı qardaş dövlətin hüquq-mühafizə orqanları lazımi hüquqi addımları atacaqlar. Bildiyimə görə, onlar artıq bəy-nəlxalq axṭarışa veriliblər. Haqqında əsaslı və ciddi şübhələr olduğuna görə, bərələrində istintaq tədbirləri, hüquqi addımlar ailəmə başlanılıb və haqq etdikləri cəzani da alacaqlarına inanıram".

Öz millətindən xəyanət mövqeyi tutmuş bu şəxslərin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması ərefəsində Ermənistən və işğal altında olan Azərbaycan torpaqlarına sefərləri tesadüfi deyil və Azərbaycan dövlətinin bu məsələdə həssaslığı düşünlərək atılan addımdır. Həm də, Kürdüstən kimi gələcəkdə bir çox münaqışılərə zəmin yarada biləcək bir şər ocağının formalşılması ərefəsində, Türkiyətə təzyiqlərin artdığı bir durumda, Ufuq Uras, Əli Bayramoğlu, Seid Çəkinoğlu və Erol Katırçioğlunun Dağılıq Qarabağa qanunsuz daxil olmaları, Türkiyə əleyhine mövqə sərgiləmələri, ümumilikdə türk dünyasına düşmən kəsilməş qüvvələrin sıfarişidir.

Inam Hacıyev

3 oktyabr 2017-ci il

Yerevan yeni etiraz dalğaları mərhələsində

Ermənistanda xalq-hakimiyət qarşısından gərginləşir

Iqtisadiyyatı zəif olan, başqa dövlətlərin yardımçıları həsabına yaşayın ölkələr yaranmış durumdan daha çox əziziyət çəkir və bunun ən real nümunələrindən biri də Ermənistandır. Ermənistanda iqtisadiyyatı artıq tamamilə iflasa uğrayıb. Erməni ictimaiyyəti və siyasetçiləri bu iflasın səbəbini Qarabağ problemi ilə bağlayır. Həzirdə Ermənistanda siyasi-iqtisadi böhranın miqyası genişlənir. Bu, miqrasiya sahəsində özünü daha qabarıq bürüzə verir. İşgalçi ölkənin miqrasiya xidmətinin verdiyi rəsmi məlumatata görə, tək cə ötən il 16 min vətəndaş işgalçi ölkəni tərk edib. Qeyri-rəsmi məlumatlara görə isə həmin rəqəm 50 mindən çoxdur.

Yeri gəlmışkən, 2016-ci ilin ikinci yarısında BMT-nin ölkələrin demografik proqnozları ilə bağlı hazırladığı məruzədə göstərilir ki, hazırda 3 milyon 18 min nəfər əhalisi olan Ermənistanda bu göstərici 2030-cu ildə 2 milyon 300 min nəfərə, 2050-ci ildə isə 2 milyon 100 min nəfərə qədər azalacaq.

İşgal siyasetinin sonu məglubiyətdir

Bu gün işgalçi ölkə yaxşı bilir ki, Azərbaycan Ordusu kifayət qədər güclü və qətiyyətdir, döyüş qabiliyyəti yüksəkdir, daha genişmiqyaslı döyüşlərə də hazırlıdır. Azə-

tə çağrıış ediblər. Onlar tövsiyə edirlər ki, her kəs oğullarını Ermənistandan yayındırsın: "Qarabağ bizim torpağımız deyil, uşaqlarınızı rejimin qurbanına çevirməyin", - deyə valideynlər bildiriblər.

Erməni siyasetçisi Aram Amatuni bildirib ki, Sarkisyan həmişə narahatdır. Ona görə ki, Azərbaycan həm iqtisadi, həm də ordu sahəsində çox güclüdür: "Azərbaycan hərəkətə zaman erməni təxribatını gözləyir və düşmənə adekvat cavab verir və bundan sonra da belə olacaq. Bununla bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev öz sözünü deyib. Bildirib ki, işgal olunmuş torpaqları qısa zamanda azad edəcəyik. Çünkü danişqılar artıq nəticə vermir".

Mübariz Əhmədoğlu:
"İşgalçi ölkənin vətəndaşlarının hakimiyətə qarşı inamları tükənib"

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bildirib ki, Ermənistanda baş verən kritik hadisələri Sarkisyanın oyunu hesab edir və erməni xalqının böyük coxluğu Sarkisyan rejimindən narazıdır: "Yaşanan

olaylar, bir daha onu göstərdi ki, işgalçi ölkənin vətəndaşlarının hakimiyətə qarşı inamları tükənib. Dövlətin onurğa sütunu hesab edilən polisə hücumlar edilir. Bütün bunlar bir daha Ermənistanda demokratiya sahəsində de ciddi böhran yaşındığını, bu ölkəde insan hüquqlarının hakimiyət tərefindən kobud şəkildə pozulduğunu, söz və fikir azadlığına heç bir məhəl qoyulmadığını göstərir".

Göründüyü kimi, hazırda Ermənistanda dərin sosial-iqtisadi tənəzzül hakimiyətə xalq arasında uçurumu genişləndirməklə yanaşı, sosial gərginliyi də yüksəldir. Ölkənin sosial problemləri aradan qaldırmış üçün kifayət qədər siyasi və iqtisadi resurslara malik olmaması isə hakimiyətə xalq arasında dərin uçurum yaradır. Elə bu səbəbdən, hakimiyətin xalq tərefində devrilməsi və bunun yaxın zamanda baş verməsi qəfiılmaz sayılır.

A.SƏMƏDOVA



Xocavəndlilər yurd-yuvalarına qayıdaqları günü gözləyirlər

Xocavəndin işgal tarixindən 25 il ötür

Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də Ermənistana silahlı birləşmələri və onların havadarları tərefindən işgal edilib. Bu tarixdən 25 il ötür. İşgal nəticəsində rayonun azərbaycanlıları yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərefindən yandırılıraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viraq qalıb.

Erməni vandalları tərefindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər təbiye ocağı, 32 səhiyyə məssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km automobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talaş edilərək, yararsız hala salınır. İşgal nəticəsində vurulmuş maddi-mənəvi ziyanla barəber, rayonun bitki və meşə örtüyünü də böyük miqdarda zərer dayıb. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağaç növləri qırılıraq məhv edilib.

Xocavənlilər 13 nəfəri qadın, 13 nəfəri uşaqla 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya elil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakindən 49 nəfəri əsir və girovluqda olarkən, erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.

Ərazisi alçaq dağlıq və şərqdə maili duzənlilikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. Əsasən, Yura, Tabaşır, Antropogen çöküntülərindən ibarətdir. Mərmər yatağı var. İqlimi çox yerdə yayı quraq keçən mülayim istidir. Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərə - tikinti materialları və faydalı qazıntıllarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatə görə, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 metr olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərqiçinarları qədim təbətə abidəsi kimi qorunur. Rayonun Qarakənd kəndində "Qırmızı Kitab" a düşən, üçüncü dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azad ağacları da mühafizə edilirdi. Rayonun Tuğ kəndinin 5 km-de V əsra aid "Alban" kilsəsi", Tuğ kəndi ərazisində XII-XVII əsrlərə aid "Alban" kilsəleri, I-V əsrlərə aid "Alban" qəbiristanlıqları, Salakətin kəndi ərazisində yerləşən "Dəmrəv" ocağı, "Dağdağan" ocağı, Xocavənd kəndi ərazisində yerləşən "Cicim" ocağı, Qaradağlı kəndi ərazisində qədim "Alban" qəbiristanlığı, Bəhremlı kəndi ərazisində yerləşən "Bəhmənli" piri, Muğan-

lı kəndində yerləşən "Seyid Rza" gümbəzi, Qaradağlı kəndi ərazisində "Yel" piri erməni işgalçılari tərefindən vəhşicesinə dağıdılmışdır. Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanınan abidələrdən biri, dəniz seviyyəsindən 900 metr hündürlükde yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Azix mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azix kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. İşgal altında olan Xocavəndin ərazisi, bütövlükde ekoloji terrora məruz qalıb. Azix mağarasını ermənilər silah anbarına əviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan məşədəki palid ağacları qırılıraq daşınır, Xonaşen çayının kənarlarında biten təbii məşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliya gedən yolu sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilir.

Xocavənd rayonu əsasən, kənd təsərrüfatı rayonudur. Üzümü və yaşıl mərməri ilə məşhur olan rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərəvəzçilikdir. Rayon ərazisində Bağırhan, Qırmızı Bazar, Mədə Bulağı, Baba Bulağı, Ballı Bulaq və s. onlarla istirahət zonaları var. Yurd-yuvasından didərgin düşən xocavənlilər, əsasən, Beyləqan rayonunda məskunlaşırlar. Burada dövlət qayğısı ilə Xocavənddən olan məcburi köçkünlər üçün 500 ailəlik müasir qəsəbə salınıb. Bu qəsəbədə rayonun icra hakimiyəti, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, xəstəxana və mədəniyyət evi fəaliyyət göstərir.

Zaman yetişəcək ki, xocavənlilər də isti yurd-yuvalarına döñəcəklər. Buna Azərbaycanın gücü - hərbi potensialı və güclü ordusun var. Tezlikle işgal altında olan torpaqlarımız erməni təcavüzkarlarının işgalindən azad olunacaq. İşgalindən digər torpaqlarımız da Cocuq Mərcanlı kimi öz sakinlərinin həsretindədir. Ordumuzun aprel zəfəri, dövlətimizin başçısının Cocuq Mərcanlının bərpası ilə bağlı imzaladığı Sərəncam düşmən tapdağı altındakı torpaqlarımızın azad olunacağı günün ilk müjdələridir. Bu, düşmən işgalindən azad olunan və azad edilecek torpaqlarımıza Böyük Qayıdışın başlangıcı oldu. Təkcə qaçqın və məcburi köçkünlər deyil, bütün Azərbaycan xalqı ölkə bacışının səyi və ordumuzun qüdrəti sayısında işgalda olan torpaqlarımızın azad ediləcəyi inanır. İnsanlar doğma yurdlarına qayıdaqlarının sevincini yaşayacaqlar. O gün uzaqda deyil!

Bu gün xocavənlilər də öz doğma yurdlarına, ev-eşiklərinə qayıdaqları güne inanır və həmin günü səbirsizliklə gözləyirlər.



baycan Müdafiə Nazirliyi də dəfələrlə işgalçi ölkəyə xəbərdarlıq edərək, bildirir ki, erməni tərefi təxribatları davam etdirirə, düşmənə vurulacaq zərbə daha ağır və sert olacaq. İşgalçi ölkəni idarə edən hərbi rejim, birmənəli şəkildə başa düşməlidir ki, onun işgal etdiyi və üzərində oturduğu torpaq başqa bir dövlətə məxsusdur, bu torpağın sahibinin iradəsi burada əsas rol oynamalıdır.

Erməni mətbuatının yazdığını göre son vaxtlar işgalçi ölkənin ordusundakı qətlərinin və intiharların artması cəmiyyətdə kəskin narazılılıq sebəb olub. Keçirilən etiraz aksiyalarında da erməni vətəndaşları övdələrinin qatiline çevrilmiş Sarkisyanın istefasını tələb ediblər. Etirazçılar bildirirlər ki, hərbi hissədən öldürülən oğulları hakim rejimin qurbanlarıdır. Onların övdələri hərbi xidmətdən ya əlil kimi qayıdır, ya qətlə yetirilirlər, ya da intihar edirlər. Bu cür hallara son qoymusunu istəyən valideynlər cəmiyyə-

Zümrüd BAYRAMOVA

Qarabağ separatçılığından Kataloniya böhranına...

İndi Avropanın siyasi mərkəzləri bölüçülüyüni əsl fəsadlarını yaşayırlar

Ispaniyanın Kataloniya bölgəsində separatçı qərar vasitəsi ilə baş tutmuş qondarma referendumun nəticələri açıqlanıb. Kataloniyalıların siyasi liderləri iddia edirlər ki, əhalinin 90 faizi bu referendumda seçkilərdə iştirak etməklə yanaşı, bölgənin İspaniyanın tərkibindən ayrılaq müstəqil olmasına səs veriblər. Lakin İspaniya hökuməti, eləcə də, Avropanın siyasi mərkəzləri həmin seçimlərin nəticələrini tanımadıqlarını bəyan etməkdədirler.

İspaniya hökumətinin güc strukturları separatçı referendum aktının qarşısını almaq üçün ən sərt tədbirlər görrək, seçki mənteqələrini bağlamaqdan tutmuş, sehicilerin həmin mənteqələrə getmələrinə qədər ciddi baryerlər qurmuşdu. O cümlədən, separatçılara dəstək göstərənlərin eksəriyyəti həbs olunaraq, ərazilərdən uzaqlaşdırılıb və həmin tədbirlər hazırda da davam etdirilməkdədir.

İspaniya əsrlər boyu tərkibində olan böyük bir ərazini adı separatçı referendum nəticəsində bağışlamayaqda

Xatırladaq ki, İspaniya konsitusiya- si ölkənin bölməz olduğunu təsbit edir. Baş nazir Mariano Rajoyun Kataloniya parlamentinin referendum qərarına qarşı çıxmışından sonra İspaniyanın Konstitusiya Məhkəməsi müstəqillik referendumunu təxire salmışdı. Həmçinin, Konstitusiya Məhkəməsi bu yaxınlarda referendumla bağlı fəaliyyət göstərən yerli idarəcələrin gündəlik 12 min avro (təqribən 24 min AZN) məbleğində cərimələnməsi barədə də hökm çıxarıb.

Əslində, bu gözlənilən bir hal idi və İspaniya əsrlər boyu tərkibində olan böyük bir ərazini adı separatçı referendum nəticəsində bağışlamayaqda. Bu baxımdan, hələ referendumdan qabaq da görülən tədbirlər və verilən qərarlar yerində verilmiş qərar kimi qiymətləndirile bilər. Misal üçün, İspaniyada prokurorluq referendumu dəstekleyən 700-dən çox yerli nümayəndə barədə hələ bir müddət öncədən istintaqa başlayıb. Ölkənin Ali Məhkəməsi isə milli və regional təhlükəsizlik qüvvələrinə referendum günü səsverme prosesi ilə bağlı hansısa bir fəaliyyət mane olmaq səlahiyyətini vermişdi.

Avropanın siyasi mərkəzləri Kataloniya referandumun qanundankənar olduğunu söyləyib

Qeyd edək ki, bir müddət önce, Kataloniyanın başçısı Carles Puigdemont



Avropanın siyasi mərkəzləri isə referendumun nəticələrini tanımadıqlarını bəyan edərək, baş verənləri "separativizm" adlandırdılar. O cümlədən, həmin bəyanatlar fonunda ne polis zoraqlığından, ne də insan hüquqlarının pozulmasından bir kəlmə fikir səsləndirilmədi (?!-R.N.).

Sual olunur: Ermənistən işgalçılıq siyasəti və qondarma "DQR" separatçılığı fonunda həyəsiz davranışlarını "xalqların öz müqəddəratını təyin etmə" adı verən avropalılar nəyə görə indiki halda Kataloniya referandumunu da bənzər bənzətmələrlə bəzəmirlər?

Bele olan halda, Azərbaycanın 30 ilə yaxındır ki üzləşdiyi Dağlıq Qarabağ problemi ətrafında Avropanın siyasi dairələrinin və qurumlarının oynadıqları ikili standartlar oyunu yada düşür. Sual olunur: bu illər ərzində Ermənistən işgalçılıq siyasəti və qondarma "DQR" separatçılığı fonunda həyəsiz davranışlarını "xalqların öz müqəddəratını təyin etmə" adı verən avropalılar nəyə görə indiki halda Kataloniya referandumunu da bənzər bənzətmələrlə bəzəmirlər? Çünkü burada, demək olar ki, eyni vəziyyət hökm sürür - SEPARATÇIQLIQ!!!

Avropanın baş katibi Yaqlanda sual

etmək lazımdır ki, hazırlı vəziyyəti necədir?

Belədirse, demək, istə Avropanın tərkibindən çıxmazı ile bağlı verilən separatçı qərardan nəyə görə bu qədər narahat olmağa başlayıb? Yaxud ispan polisinin Kataloniya tətbiq etdiyi zor gücünü hansı səbəbdən insan hüquqlarının pozulması kimi qiymətləndirimir? Bu sualların sayını isə kifayət qədər artırmaq olar. Bu sualların sayının ne qədər çox olmasından asılı olmayıraq, biz burada növbəti dəfə aşkar xristian təessübkeşliyinin şahidlərinə çevrilirik.

Bu arada ermənilər açıq şəkildə Kataloniya referendumu dəstək göstərirlər, çünkü ortada separatizm deyilən amil mövcuddur

Hazırda siyasi xristian klubları indi Avropanın tərkibində baş veren parçalanmanın, separatçılığın, bölüçülüyünün qarşısını almaq üçün dəridən-qabıqdan çıxırlar. Halbuki Azərbaycan da Avropanın siyasetinin tərkib hissə olmasına baxmayaraq, uzun illərdən, məhz bu faktor onlara anlatmağa çalışıb! Indi isə buyursunlar, özləri öz çarələrinə baxınlara ve çılgın, barışmaz olduqları qədər də mövqelərinən geri çəkilməyecəkləri qədər iddiyələr katalonlarla bağlı yaranmış problemi çözsünlər, əlbəttə ki, çöza bilərlər.

Yeri gəlməkən, bu arada ermənilər açıq şəkildə Kataloniya referendumu dəstək göstərirlər. Çünkü ortada separatizm deyilən amil mövcuddur. Lakin ermənilərin separatçılığı dəstəyi Avropanın siyasi mərkəzlərinin referandumun nəticələrini qəbul etməməsi ilə üst-üstə düşmədiyi üçün, onların da canlarına vicivə salıb. Yəni İspaniya hökumətinin və Avropanın mövqeyi sərt ermənilər üçün təs şapalaq effektini verdi. Çünkü erməni separatçılıqları da iki dəfə "referendum" keçirib, Azərbaycanın ərazi bütövlüyüne qarşı çıxmış ediblər. İndi inanاق ki, növbəti zərbə kataloniyalıllara dəyəndən sonra Qarabağ separatçılara da vurulacaq. Çünkü Avropanın azıdan, tərkibində yaşanan bu olayı öz üzərində hiss etdi.

Rövşən NURƏDDİNOĞLU



Bu, ermənilərə xidmət edən həmin Xədicədir!

RƏFIQƏ

Başqa ad da fikirləşmədim. Çünkü o, nə jurnalist kimi jurnalist, nə də azərbaycanlı kimi azərbaycanlı olub. Daim Azərbaycan dövlətçiliyinə qarşı xüsusi aqressiyası ilə seçilən və bu gün də həmin aqressiyasını davam etdirən X.İsmayıllı indi qorxaq halda qalıb. Bəs nə bilirdin? Vaxtilə ona təlimatlar verən bir sıra xarici ermənipərəst qurumlar da, artıq ondan imtina ediblər. İndi özünə "hüquq müdafiəçisi" adını da yepişdirməq üçün "siyasi məhbəs" biznesinə əl atıb. Düşüb ortaya və başlayıb vaxtilə "getmə gözümüzdən, gedərəm özümdən".

Hə, onu da xatırlatmaq yerinə düşərdi iki, Xədıcı hələ həbs olunmamışdan önce, "hüquq müdafiəçisi"lərinin hədəfinə tuş gelmişdi. Baxın, həmin ərefələrdə onun barəsində nə qeyd olunmuşdu. Belə ki, məhbuslarla bağlı yaradılmış "İşçi Qrupu", etiraz olaraq Facebook-da bəyanat yaymışdı. Bəyanatda diqqətçəkən məqam isə X.İsmayıllı adının karşısına "tanınmış hüquq müdafiəçisi" yazılmışdır: "Bəs görəsən, o, bu statusu nə vaxtdan daşıyır? O, beynəlxalq seviyyəli provokatordur".

Yəqin ki, bu ifadələrlə hər dəfə tanış olduğdan sonra, hər hansı bir izaha da ehtiyac qalmır. Onun barəsində nə kimi ifadələr işlədilib, haqqına və doğruya işlədilib. X.İsmayıllı hem de provokatordur! Kimsəyə sərr deyil ki, Azərbaycan hökuməti hər zaman insanların hüquqlarının qorunması ilə bağlı lazımi addımlar atıb. Bütün bu kimi məsələlərin gündəmdə olduğu bir vaxtda hansıa kəşfiyyatını, təxribatını, ajiotajçını və satqını "hüquq müdafiəçisi" kimi təqdim etməyin özü də bir xəyanətdir!

O da bəllidir ki, o, xarici təşkilatların əlində bir vasitədir. Xədıcı İsmayıllı "Azadlıq" radiosuna soxulmuş və özünü jurnalist kimi təqdim etmiş və mahiyyət etibarilə Azərbaycan dövlətinin əleyhinə olan bir insandır.

Bir də bu, həmin X.İsmayıldır ki, bütün dünya, mətbuatın azadlığını qeyd edərkən, Xədıcı İsmayıllı "fürsətdən istifadə edərək", Azərbaycana qarşı ittihamlar sərgilədi. "Əl-Cəzirə" telekanalının ingilidilli saytında "Araşdırma jurnalistikasının artan önemi" adlı məqaləsi dərc olunan X.İsmayıllı Azərbaycan hökumətini təqdim edəndə erməni dostlarından en fəali olan Eni Vandaryan ona dəstek verdi.

Bu baxımdan, X.İsmayıldan ermənilərin maraqlarına xidmət edən təşkilatlar çox məhərətlə istifadə edirlər. Onun əsas fəaliyyətini Azərbaycanın milli maraqlarına zərər vurmağa yönəldiblər. Bu gün də özünü xüsusi əlahiddə status sahibi hesab edən Xədıcı İsmayılin bundan sonra düzəlcəyinə də inam azdır. Çünkü onun özü də getdiyi yol kimi əyri olub. Necə deyərlər, qozbeli qəbir düzəldər. Ancaq Xədici həç qəbir də düzəltməz. Bunu onun özü də yaxşı bilir. Xədıcı yaxşı bilir ki, onun donqarı həç vaxt düzəlməyəcək. Çünkü həmin donqarın içində yalnız xəyanətlər var. Özü də kifayət qədər! Bu gün bir sıra ölkələrə qul kimi xidmət göstərən insanların böyük eksəriyyəti özünü "hüquq müdafiəçisi" obradına salıb. Bu isə Xədiciyə həç bir səməre verməyəcək. Çünkü onun qatarı çoxdan gedib...

3 oktyabr 2017-ci il

Ataların gözəl deyimi var: "Zatiqırıq olandan abır gözləmə". Indi bir vaxtlar bir-birinə "can" deyənlər bu gün düşmənə çevriliblər. Bəs nə biliirdiniz? Adamda əqidə, mənəviyyat olmalıdır. O da ki, müxalifət düşərgəsində cəmləşənlərdə yoxdur. Belə olan halda müxalif jurnalist Hafiz Babalı həmkarı Xədicə İsmayıldan "gileyənir", onu haqlı olaraq ittiham edir. Deyir ki, bu, o X.İsmayıldır ki, özünü Amerikada, Avropada elə təqdim edir ki, guya Azərbaycanda ondan başqa eli qələm tutan yoxdur: "Deyir mükafatlar alısam. Ancaq o, bu mükafatları saxtakarlıqla, düşərgədəki başqa jurnalistlərin haqqını yeyərək alıb. Satqın olduğu üçün qrantyeyən Xədicənin dəs-



fevral ayında Avropa Parlamentinin cəxiyalı deputati, qatı ermənipərəstliyi ilə tanınan Jaromir Štětinanın dəstəyi ilə keçirilən və əvvəldən axıradək Azərbaycan dövlətinin hədəf alındığı tədbirdə də, X.İsmayıllı ermənilərin tezislərinə söykənən çıxışı ilə diqqət çəkdi. Diger bir məqam isə, 3 May - Dünya Mətbuat Azadlığı Günündə "Əl-Cəzire" telekanalının ingilisdilli saytında, X.İsmayıllı yenə də ənənəsinə sadıq qalaraq, Azərbaycan dövlətinin ünvanına əsəssiz ittihamlar irəli sürüb, uydurma fiqirlər səsləndirib. X.İsmayıllı qondarma "erməni soyqırımı"nın feal təbliğatçılarından olan vəkil Amal Kluni ilə əməkdaşlığı da yaddan çıxmayıb.

Müxalif opponentlər bir-birinə qarşı

Hafiz Babalı: "Xədicə İsmayıllı mükafatı saxtakarlıqla düşərgədəki başqa jurnalistlərin haqqını yeyərək alıb"

tekcişi də çoxdur. Azərbaycanda "beşinci kolon" temsilçilərinin en "parlaq" simalarından biri olan X. İsmayılin fəaliyyətinin nüvəsində hansı məqsədlərin dayandığı, onun bəzi "araşdırımları"nda hansı mənbələrdən yararlandığı bəlliidir.

Ermənilərlə çiyan-çiyanə fəaliyyət göstərir

Sərr deyil ki, X.İsmayıllı bütün fəaliyyəti xaricdən aldığı təlimatlar əsasında birbaşa dövlətə qarşı olub və erməni lobbisi ilə əməkdaşlıq etmek onun tərcüməyi-halından qırmızı xətlə keçir. Məsələn, X.İsmayıllı 2014-cü il 24 sentyabr tarixində ATƏT-in Varşava Bürosunun təşkil etdiyi konfransda Dağlıq Qarabağ mövzusunda azərbaycanlı QHT temsilcisinin çıxışı zamanı ermənilərlə birlikdə ayağa qalxaraq, arxasını əvərmişə yaddaşlardan silinməyib. Eləcə də cari ilin

Qrantyeyən bazar adamı

Bir də, X.İsmayıllı ermənilərlə əməkdaşlığı hazır olması "bir qurtum su içmək" kimi asandır. Çünkü bazar adamı olan X.İsmayıllı ötən ilin oktyabrında "siyasi məhabus" məsələsində "ağılsız ambisioz" adlandırdığı Əli Kərimli və Cəmil Həsənli ilə 4-5 ay sonra mitinqdə çiyan-çiyanə "poza verməsi" onun üçün qətiyyən xəcalet çəkilecek bir nüans deyildi.

İnanırıq ki, X.İsmayıllı qanında erməni qanı olmasın. Çünkü X.İsmayıllı Qərbe yarınmaq uğrunda mübarizə aparır.

Əslində isə, X.İsmayıllı bu murdar "he-sabatı"nın bir adı var - xərici keşfiyyatın cassusu kimi təsdiqlənməyə nail olmaq. Özü də müftə yox! Halbuki belə adamların bütün dövrlərdə və bütün xalqlarda bir adı olub - satqın və xəyanətkar...

Rəfiqə HÜSEYNOVA

Diktə edən tərəf Xədicə İsmayıllı və Leyla Yunus ola bilər

Teyyub Qənioğlu: "Əgər Əli Kərimli və Arif Hacılı buna razı olmasalar, onda onlara pul verməyəcəklər"

Müxalifət düşərgəsində onsuz da gərgin olan durumun siyasişmiş QHT temsilçilərinin yeni iddialarla çıxış etmələri ilə, bir qədər də ağırlaşır. Xüsusiət də, qondarma hüquq müdafiəcisi Xədicə İsmayıllıın ABŞ-dan AXCP sədri Əli Kərimliyə qarşı sərt ittihamlar irəli sürməsi yeni qarşdurmalara yol açıb. Əli Kərimli və ətrafi X.İsmayıllı danışdırı Məsəvat yetkililəri, əsasən də, başqan Arif Hacılı olduğunu bildirirlər.

"Təkamül" partiyasının sədri Teyyub Qənioğlu "Ses" qəzetinə açıqlamasında bildirdi ki, iki partiya arasında qarşılama-nın günahkarı X.İsmayıllı olduğu bildirilse də, əsl səbəb düşəgə daxilində "ana müxalifət" olmaq uğrunda gedən savaşdır: "Heç



kəsə sirr deyil ki, radikal müxalifət düşərgəsində temsil olunan bir sıra siyasi partiyalar özlerinin nəzdində QHT-lər yaradıblar. Həmin QHT-lərin aldıqları qrant layihələri hesabına da xaricdən maliyyə yardımçıları alırlar. Son vaxtlar siyasişmiş QHT-lərlə dağdıcı müxalifət partiya sədrləri arasında konfliktlərin yaranmasının səbəbi də xaricdən onlara gələn maliyyənin bölüşdürülməsi ilə bağlıdır. Ümumiyyətlə, bütün dövrlərde və zamanlarda müxalifət partiyaları arasında qarşılama-nın kökündə maliyyə yardımçılarının bölünməsi məsəlesi dayanıb". Xədicə İsmayıllı, Leyla Yunus "beşinci kolon" qismində ortaya çıxb, müxalifət müəyyən nəzarət etmək iddiasındırlar. Sizə, Əli Kərimli, Arif Hacılı kimi şəxslər olduğu bir məqamda onlar buna müvəffəq ola bilərmi" sualına T.Qənioğlu atalar misalı ilə cavab verməye çalışdı: "Belə bir misal var: deyir, pulu kim verirse,

musiqini də o, sifariş edir. Bu baxımdan, Leyla Yunus və Xədicə İsmayıllı kimilər xaricdə olan müəyyən mənbələrlə razılığa gəlib radikal müxalifət partiyalarına ötürülecek vəsaitlər üzərində nəzəret funksiyasını əllərinə keçirmək isteyirlər. Əgər belə bir hal, doğrudan da, varsa, təbii ki, onda Xədicə İsmayıllı və Leyla Yunus radikal siyasi partiyalarla hansı istiqamətdə fəaliyyət göstərmək barədə göstərişlər vərə bilerər. Əgər Əli Kərimli və A.Hacılı buna razı olmasalar, onda onlara pul verməyəcəklər. Yəni xaricdən gələn maliyyə mənbələrinə nəzəret və onların bölüşdürülməsi məsəlesi Leyla Yunus kimilərinə həvalə olunacaqsə, onda bu maliyyə vəsaiti alanlar ayrı hanı yolları var? Ya razlaşlaşmaq, ya da ki, bu maliyyədən imtina etmək. Maliyyə vəsaitindən imtina edilərsə, bu, partiyaya kəskin şəkildə mənfi təsir göstərər. Ümumiyyət, ölkənin milli maraqlarına zidd fəaliyyət

Meydan təfəkkürlü müxalifət iflasa məhkumdur

Növbəti dəfə mitinq keçirəmək barədə düşünən müxalifət, görünür, uğursuzluğunu qəbul edə bilmir. Nəinki qəbul edə bilmir, hətta sentyabrın 23-də keçirdiyi mitinqi izdihamlı mitinq adlandırmaqla özlərini aldatmağa və təskinlik verməyə çalışır. Daha maraqlı bir məqam da ondan ibarətdir ki, min nəfərdən az tərəfdəşlərinin toplandığı bir aksiya barəsində, kifayət qədər izdihamlı bir mitinq keçirildi deyə bəyan edən "Milli Şura", əsində, bununla kifayətləndiyini və bundan artıqna ümidiñin belə olmadığını çox yaxşı başa düşür. Söyüş və təhrikler hesabına toplanmış bir neçə nəfərə mənim xalqım deyə müraciət edən Əli Kərimli kimi avan-turist heç özü də bundan çox tərəfdəş top-layacaqına inanır. O halda, demokratiya, insan azadlığı, islahatlar, tərəqqi kimi ali prinsiplərdən dəm vuran, biz dünyaya me-saj verdik deyə bəyan edən partiya sədrinin, nəyə nail olmaq niyyətində olduğu gün kimi aydınır. "Biz minimum vəzifəmizi yerinə yetirib, bu şərəf mitinqini keçirdik" deyən Ə. Kərimli söyüşlə çağırılan mitinq şərəf adı vermək istəyir, yoxsa və-təndaşlıq vəzifələrini unudaraq, xərici havadarlara satılmağı minimum vəzifə hesab edir? Bəlkə də, Londonda saxladığı ailesinin xərcələrini qarşılıqla üçün əldə etmək istədiyi qrantları almaq məqsədilə keçirdiyi bu aksiyani minimum vəzifə hesab edir və minimum hesab etdiyi üçün də davamı haqqında düşünür.



landığı da bəlli deyil. Çünkü hər dəfə bu is-təklərinə heç bir manə və müdaxilə olma-dığı da gizli deyil. Aksiyaların təşkil olunması üçün yer ayrıldığı, rəsmi icazə verili-di halda belə, bir ittiham səsləndirmək, uğursuzluğunu gizlətmək, yaxud bu uğursuzluğunu geyindirmək niyyəti daşıyır. Di-gər tərəfdən, mitinqöncəsi, iştirak etməyəcəkləri təqdirde, söyüş və təhriklər ünvana-ramaq, iştirak etdikləri üçün təşəkküri etməyə yalnız Azərbaycan müxalifətindən başqa heç bir təcrübədə rast gelinmeyib. Aksiyada iştirak, ya kiminsə təhrikləri ilə baş tutmur, ya da iştirak edənlər bunu təşəkkür üçün etməzler. Dəfələrlə qeyd olunduğu kimi, aksiyalar sosial sifariş ol-duğu zaman siyasi neticələrə səbəb ola-bılır və bu aksiyalarda iştirak etmək də kö-nüllüdür. Müxtəlif vasitələrlə, təhrik və təh-qırlərle mitinqə cəlb etmək niyyəti ilə azadlıq və demokratiya kimi ali prinsiplər bir müstəvidə qərarlaşı bilməz. Çünkü hər bir insan söz azadlığına, azad düşünmək hüququna sahibdir və kimlərinə təhrikinə və təhqirinə məruz qalması qanuna ziddir. Bu ziddiyətlər fonunda cəmiyyətdən dəstək gözləmək, ugurlar qazanmaq utopidan başqa bir şey deyil və bunu özləri də çox yaxşı başa düşürler.

İndi də başqa bir üsulla, yalan vədər verməklə, əslində, ictimai fikirdə çəşqinqılıq yaratmaqla cəmiyyətin etbarını qazanmaq və mitinqlərə cəlb etməyi düşünən Ə.Kərimli yənə də yanılır. Çünkü bu əsildən ar-tıq istifadə edilib və bu vədərin də sonda böş sözdən ibaret olduğu bütün ictimai-yətə bəlliidir. Öz köhnə taktikalarına uyğun olaraq, vədler verən partiya sədrinin əhalinin müxtəlif yaş qruplarına, peşə-ixtisas qruplarına üvanlanan müraciətləri sanki yalvarışa bənzəyir. Çünkü xalqın onlara inamının olmadığını, etbar etmədiyini yax-şı başa düşən Ə.Kərimli onu da bilir ki, Azərbaycan ictimaiyyətinin mitinqə top-laşmaq kimi bir istəyi yoxdur.

Inam Hacıyev

göstərmək hər zaman mənfi nəticələrə gə-tirib çıxarır. Demək olar ki, hər zaman xaricdə olan qüvvələr ölkəmizlə bağlı özlərinin məkrili istəklərini həyata keçirmək üçün L.Yunus, X.İsmayıllı kimilərdən bir vasitə ki-mi istifadə etməyə çalışırlar". T.Qənioğlu onu da bildirdi ki, bu iki partiya yaranan gündən bu güne qədər heç vaxt bir-biriləri ilə yola getməyiblər və bundan sonra da bir araya gəlmələri reallığı özündə eks etdirir: "Bu günə qədər hər hansı bir məsələ ilə bağlı olaraq, AXCP ilə Məsəvatın bir araya gəlməsi mümkün olmayıb. Çəkişmə-lər də, hər birinin yalnız özlərini müxalifətin lideri görmək və "ana müxalif"ə çevril-məkdir. Bu kimi məsələlər müxalifəti bitirib, sıradan çıxarıb və ictimaiyyətin gözün-dən salıb".

GÜLYANƏ

Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyəti haqqında: "Kitabi-Dədə Qorqud"un yüksək dəyerləndirilməsi

Ulu Öndər Heydər Əliyev mədəni irsa yüksək qiymət vermişdir. Onlardan Azərbaycan tarixinin və mədəniyyətinin ən parlaq abidəsi hesab etdiyi "Kitabi-Dədə Qorqud" dastanına verdiyi dəyər öz tarixiliyi ve müasirliyiylə diqqəti cəlb edir: "Kitabi-Dədə Qorqud" dastanının fövqəladə əhəmiyyəti ondan ibarətdir ki, o, bizim tariximizin 1300 illik dövrünü həm əks etdirir, həm də bir daha təsdiq edir. O, tarixi köklərimizi dünyaya göstərir, Oğuz, türk mənşəyimizi və zəngin tariximizi sübut edir. Bunlar bizim hamımız üçün, xalqımızın bu günü və gələcəyi üçün əhəmiyyətlidir.

"Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalqına, bütün türk dünyasına məxsusdur. Ancaq onun vətəni Azərbaycandır. "Kitabi-Dədə Qorqud" dastanının yubileyinin keçirilməsi ən böyük siyasi-mənəvi xarakter daşıyır və mədəniyyətimizə, ədəbiyyatımıza olan qayğını və münasibəti göstərir.

Azərbaycan xalqının, bütün türkdilli xalqların böyük tarixi abidəsi olan "Kitabi-Dədə Qorqud" 1300 ildir ki, yaşayır. "Kitabi-Dədə Qorqud" bizim ana kitabımızdır. Dədə Qorqud bizim ulu baba-mızdır, ecdadımızdır. Biz fəxr edirik ki, "Kitabi-Dədə Qorqud"un birliyə çağırışlı bu gün hər birimiz üçün lazmıdır. Dövlət müstəqilliyi yolu ile gedən, ölkədə hüquqi-demokratik və dünyəvi dövlət quruculuğu aparan Azərbaycanda milli birlik və milli həmrəylik hər şeydən vacibdir.

"Kitabi-Dədə Qorqud" özündə böyük elmi, mədəni və mənəvi fiqirlər cəmleşdirən abidədir.

"Kitabi-Dədə Qorqud" yubileyinin ən böyük menası, əhəmiyyəti ondan ibarətdir ki, bu, bizim milli azadlığımızı, dövlət müstəqilliyimizi, sərbəstliyimizi bir dəha nümayiş etdirir. "Kitabi-Dədə Qorqud" vəsiyyətləri bize deyrir ki, daim müstəqillik yolu getmək, Azərbaycanın milli azadlığını və dövlət müstəqilliyini əbədi etmək bizim hər birimizin qarşısında duran ali məqsəddir".

"Kitabi-Dədə Qorqud" dastanını bütün türkdilli xalqların və dövlətlərin ortaq mənəvi sərvəti hesab edən, bu dastanı türkdilli millətlərin tarix, mədəniyyət, elm və fəlsəfə abidəsi kimi dəyərləndirən, bütün türkdilli xalqların ifti-xarı sayan Ulu Öndər Heydər Əliyev deməsidir: "Kitabi-Dədə Qorqud" bizim hamımızda böyük ifti-xar hissi yaradır. Biz fəxr edirik ki, "Kitabi-Dədə Qorqud" kimi böyük abidəmiz var. Biz fəxr edirik, Dədə Qorqud övladlarıyız. Biz

fəxr edirik ki, Dədə Qorqud elinde yaşayırıq.

Fəxr edirik ki, biz "Kitabi-Dədə Qorqud"un sahibiyik, onu yaşadacaqıq və gələcək nəsillərə daha da böyük töhfələrle verəcəyik. "Kitabi-Dədə Qorqud" qəhrəmanlıq episodudur, özü də bir cəngavər, bir igid haqqında yox, bütöv bir xalqın qəhrəmanlığını özündə cəmleşdirən bir episodudur. Onun ən böyük ideyası baş sərkərdən tutmuş, böyükən-kiciyə kimi bütün qəhrəmanlarının doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməye daim hazır olduqlarını göstərməkdir. Eposun əsas mahiyətini qəhrəmanlıq ideologiyası təşkil edir.

"Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi üzre Dövlət Komissiyasının iclasında yenidən nitqində Ulu Öndər Heydər Əliyev Azərbaycanı istəmeyen qüvvələrə üzünü tutub demişdir: "Mən bunları ona görə deyirəm ki, bu yubileylərin, o cümlədən, "Kitabi-Dədə Qorqud" dastanının yubileyinin keçirilməsi ilə əlaqədar tedbirlerimizi anlamayanlar, yaxud da onu qəsdən anlamaq istə-

lin məsləhətələşək. Bu, mümkündürmü, biz "Kitabi-Dədə Qorqud" dastanının yubileyini keçiririk, ancaq onun portreti yoxdur. Xahiş edirəm, oturun, bu barədə fikirləşin, görün nə edə bilərsiniz.

Layihələrin maliyyələşdirilməsi ilə əlaqədar sözümüz mən artıq maliyyə nazirinə dedim. Ancaq eyni zamanda, mən baş nazire tapşırıram, xahiş edirəm, sən özün şəxsən bunların hamisina bax və mənə məruzə et. Prinsip bundan ibarət olmalıdır ki, israfçılıq qətiyyən yol verilməmelidir. Eyni zamanda, yubileyi layiqince keçirmek üçün tələb edilən vəsait tapılmalıdır və verilməlidir. Maliyyə naziri burada dedi ki, "Mədəniyyət Nazirliyinin, akademianın və başqalarının öz pulları vardır. Mən sizə göstərecəyəm ki, onu haradan götürmək lazımdır". Sən belə fikirlərini kənarə qoy. Başa düşdün? Əgər xüsusi yubiley keçirilirsə, demək, büdcədən ayrılmış vəsait ora gede bilmez. Çünkü bütçə vəsaiti onların cari işləri üçün ayırrı. Amma bu, xüsusi bir tədbirdir. Baş nazir, sən özün bu




məyənlərin - çünkü bizdə elə qüvvələr var ki, Azərbaycanda hər şeyin pis olmasını istəyir, yaxşı nə olursa, ele bil onların canı çıxır, - hamısı başa düşsün ki, biz bütün bunları milletimiz, xalqımız üçün, müstəqilliyimizi və tarixi keçmiş, köklərimizi bir daha sübut etmək üçün edirik. Bunlar lazımdır, şəraitimiz ne cür olur-olsun, bunları etmişik və bundan sonra da edəcəyik".

"Kitabi-Dədə Qorqud" dastanının yubileyinin keçirilməsinin əhəmiyyəti haqqında Ulu Öndər Heydər Əliyev deməsidir: "Təsəvvür edin, biz "Kitabi-Dədə Qorqud" dastanının yubileyine gəlirik, Dədə Qorqudun portreti yoxdur. Yaxşı, bəs bu müsabiqə nə qədər davam edəcəkdir? Xahiş edirəm, bu barədə düşünün. Gə-

məsələlərə bax, mənə məruzə et.

Bilərsiniz, Azərbaycan dövlətinin vəsaitini qoruyub-saxlayan bizik. Altı ilə yaxındır ki, mən buna rəhbərlik edirəm. İndiye qədər çox şeyi qorumuşaq, saxlamışq. Baxmayaraq ki, bizdən qabaq çox şəyər dağıldımdır. Təsəvvür edin, indi Azərbaycanda infliyasiya yoxdur. Ətrafımızdakı ölkələrin hamisi infliyasiya içərisindədir. Bizdə iqtisadiyyat inkişaf edir. Torpaqlarımızın 20 faizinin işçal altında olmasına, ölkəmizdə bir milyondan çox qəçqin yaşamasına baxmayaraq, biz bunları edirik, demək, biz Azərbaycanın iqtisadiyyatını, maliyyə işlərini ağılla aparırıq. Çətinliyimiz, çatışmazlığımız çoxdur, hamısı var. Amma hansı-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" istiqaməti çərçivəsində hazırlanıb

ishi necə etməyi biz bilirik. Heç kəs bundan narahat olmasın.

Mən komissiya üzvlərinin və buraya dəvət olunmuş şəxslərin hamisəna müraciət edirəm ki, "Dədə Qorqud" dastanının yubileyinin yüksək səviyyədə keçirilməsi üçün bundan sonra hər kəz səylərini daha da artırmağa çalışınsın, biz bu yubiley tədbirini birlikdə hazırlayıb həyata keçirək.

Mən inanıram ki, bu yubiley mərasimləri Azərbaycanda vətəndaşlarımızın daha böyük ruh yüksəkliyini təmin edəcəkdir, cəmiyyətdə daha da birlik, həmrəylik yaradacaqdır. Bu, bizim həm mədəniyyətimizin, həm ədəbiyyatımızın, həm də ümumiyyət, tariximiz daha da geniş təbliğ olunması üçün yeni bir şərait yaradacaqdır. Hamınıza bu yolda uğurlar arzulayıram".

Akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin yubileylərin keçirilməsinə, xüsusilə, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin keçirilməsinin beynəlxalq əhəmiyyət daşıdığını göstərir: "Deməli, ədəbiyyat vasitəsilə milli-mənəvi özünüdərək prinsiplərinin daha da dərinləşdirilməsi, azərbaycançılıq məfkurəsinin mənimşədilmesi Heydər Əliyevin ədəbiyyat siyasetinin əsas prinsiplərindəndir. Heydər Əliyev bu tarixi vəzifəni həm ölkə daxilində, həm də Azərbaycandan kənardır həyata keçirmişdir. Büyük ədəbiyyat Heydər Əliyevin Azərbaycanı dünyada tanıtması baxımdan da mühüm vasitələrdən birinə çevrilmişdir. Nizami Gəncəvinin 840 illik, Mehəmməd Füzulinin 500 illik, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin keçirilməsi prosesində aparılan məqəsədönlü elmi-ideoloji işin sayəsində ortaç cəhətləri ilə yanaşı, bu sənətkarların və abidələrin Azərbaycan xalqına məxsusluğu, neinki möhkəm surətdə əsaslandırılmış, hətta bütün dünəyaya bəyan edilmişdir. Bunlar isə Heydər Əliyevin ədəbiyyat siyasetində, həm də Azərbaycanın mənafələrinin qorunması və müdafiə edilməsi kimi məsələlərin də əhatə olunduğunu nəzəre çarpdırır.

**Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**

Süd vəzilərinin vaxtından əvvəl böyüməsi sonsuzluğğa səbəb ola bilər

Qiz uşaqlarınızda vaxtından əvvəl cinsi inkişafı, yeni süd vəzilərinin vaxtından əvvəl böyüməsini müşahide etdiyidə, həkimə müraciət etməniz mütləqdir. Azərbaycan Tibb Universitetinin (ATU)

uşaq xəstəlikləri kafedrasının müəllimi İlisur Novruzov son vaxtlar yayımlmış və valideynləri narahat edən bu xəstəliklə bağlı universitetin metbuat xidmətinə məlumat verib.

Pediatri deyib: "Uşağında bu kimi hallar müşahide edən hər bir valideyn onu zamanında həkimə aparmalıdır. Belə ki, bu xəstəlik hipotalamo-hipofizar-qonad sisteminin erkən aktivləşməsi nəticəsində yaranır. Halbuki, normalda bu proses yeniyetmə dövrə təsadüf etməlidir. Xəstəlik müalicə olunmadığı halda problemlərə yol açə bilər. Bu zaman menarxenin erkən başlaması, boyun geri qalması, yumurtalıqların polikistoz xəstəliyi, sonsuzluq, psixi pozulmalar, depressiya, intihar halları kimi problemləri ortaya çıxara bilər. Xəstəlik zamanı pasiyentə müvafiq müalicə təyin edilməlidir. Xəstəyə müvafiq müalicə təyin edilərək süd vəzilərinin inkişafı dayandırıllarsa, bu, müalicənin gedisiyatında ölçüləri tam yaşına uyğun vəziyyətə getirməyə imkan verir. Bu səbəbdən uşaqlarda vaxtından əvvəl cinsi inkişaf-izoleolunmuş telarxe, yeni süd vəzilərinin vaxtından əvvəl böyüməsi müşahide edildikdə həkim-endokrinoloqa müraciət etmək lazımdır".

Sağlam olmaq üçün gün ərzində nə qədər addım atmaq lazımdır?



Fiziki aktivlik sağlamlıq və canvanlığın temeli. Sübut olunub ki, fiziki aktivlik bir çox xəstəliklərin ve pozulmaların, o cümlədən, ürək-damar sistemi xəstəliklərinin, şəkerli diabetin, piylenmənin, xərcəngin qarşısını almağa kömək edir. Bir çoxlarımız idmanla məşğul olmağa, idman zallına getməye vaxt və imkan tapa bilmirik. Bu halda sadəcə piyada gəzin. Bu adı fiziki aktivlik növü olduqca effektiv və faydalıdır. Piyada gəzmək təzyiqi normallaşdırır, stressi azaldır, əhvali yaxşılaşdırır, ariqlamağa kömək, sümük və oynaqları möhkəmləndirir, qəbizliyin qarşısını alır ve s.

Alimlərin fikrine görə, sağlam olmaq üçün insan gün ərzində orta tempdə 10 min addım atmalıdır. Bu kifayət qədər böyük rəqəmdir. Müasir insanlar gün ərzində qat-qat az addım atır. Telefonlar üçün olan xüsusi programların köməyi ilə addımlarınızı sayı bilərsiniz. Belə programı telefonunuza yükleyin və sağlamlıqla doğru addımlamaya başlayın!

"Neftçi" "Qəbələ" ilə yoldaşlıq görüşü keçirəcək

Neftçi" futbol klubu Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasile zamanı yoxlama görüşü keçirəcək. SIA-nın məlumatına görə, komanda oktyabrın 7-də "Qəbələ" klubu ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasının meydancasında baş tutacaq oyun saat 16:00-da start götürürcək.

Elan

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təlim və təbiyyə ixtisası üzrə II kurs tələbəsi Səlimova Fidan Səlim qızının adına verilmiş tələbə biletini idtiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

**Səhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62**

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

**Qəzet "Səs" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qazetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.**

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son sahifə

3 oktyabr

Serbiya Avropanın ən güclüsüdür

Qadin voleybolçular arasında Avropa çempionatında qızıl medal uğrunda görüşə start verilib. Xəbər verilir ki, Milli Gimnastika Arenasında Niderland və Serbiya milliləri çempion adı uğrunda üz-üzə gəliblər. Xatırladaq ki, çempionatın bürünc medallarına Türkiye millisi layiq görünlüb. Qardaş ölkə təmsilçiləri üçüncü yer uğrunda görüşdə Azərbaycan milli komandasından üstün olublar - 1:3.



Final qarşılığının ilk seti Serbiya voleybolçularının 25:20 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun gerçin idman mübarizəsi şəraitində keçən ikinci setində Niderland millisinin inadlı müqavimətinə baxmayaraq, Serbiya kollektivi qalib gelib - 25:22. Oyunun üçüncü seti daha inamlı təsir bağışlayan Niderland millisinin üstünlüyü ilə başa çatıb - 25:18. Dördüncü setdə Serbiya millisi Niderland üzərində inamlı qələbə qazanaraq 3:1 hesablı qələbə ilə Avropanın ən güclü voleybol millisi olduğunu təsdiq etdi.

Yüngül atletika üzrə Şahbuz rayon birinciliyində 10 komanda mübarizə aparıb

Sahbuz rayonunun ümumtəhsil məktəblərinin qız şagirdləri arasında yüngül atletika üzrə rayon birinciliyində 10 tam orta məktəbin qızlardan ibarət komandası mübarizə aparıb. AZƏRTAC xəbər verir ki, Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Gənclər Birliyi və Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının Şahbuz rayon bölməsinin təşkilatçılığı ilə keçirilən birincilikdə atletlər 100, 200, 400 və 800 metr məsafələrdə güclərini sınayıblar.



Komanda hesabında Biçənek məktəbiləri qalib adını qazanıblar. Şahbuz şəhər 1 nömrəli və Aşağı Qışlaq kənd tam orta məktəblərinin komandaları isə ikinci və üçüncü olublar. Şəxsi birincilikdə 100 metr məsafədə Şahbuzkənd tam orta məktəbinin şagirdi Gülcin Nağıyeva, 200 metr məsafədə Aşağı Qışlaq kənd tam orta məktəbinin şagirdi Nərmin Rüstəmli, 400 metr məsafədə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Nurşən Musayeva, 800 metr məsafədə Biçənek kənd tam orta məktəbinin şagirdi Mədinə İbrahimova rəqiblərini qabaqlayıblar. Qaliblərə yarışın təşkilatçılarının diplomları təqdim edilib.

Vitali Kliçko: "WBC Konvensiyasının Bakıda təşkili qeyri-adi hadisədir"



"Ik növbədə Azərbaycan Prezidenti İlham Əliyevə Ümumdünya Boks Şurası (WCB) Konvensiyasının Bakıda təşkili şərait yaratlığı üçün minnətdarlıq etmək istərdim. Bu versiyada dünyanın müxtəlif dahi boksçuları, o cümlədən, Məhəmməd Əli, Mayk Tyson, Lenoks Lüis vuruşub. Mənə də WBC versiyası üzrə dünya çempion titulunu elde etmək qismət olduğu üçün böyük qürur hissi keçirirəm. Çox yaxşı haldır ki, belə bir konvensiya Azərbaycan paytaxtında keçirilir. Təşkilati işlərdə dəstək olduğu üçün gənclər və idman naziiri Azad Rehimova da böyük təşəkkürlərimi bildirirəm. Konvensiyanın işinə uğurlar arzulayıram". SIA-nın məlumatına görə, bunu jurnalistlərə müsahibəsində Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko deyib. Meşhur boksçu WBC Konvensiyasının Bakıda təşkili qeyri-adi hadisə adlandırib: "Çünki bu tədbir adətən, WBC versiyasında döyüşməyə namizədi olan ölkələrde keçirilir. Ən nüfuzlu versiya üzrə Azərbaycanın çempionu yoxdur. Amma əminəm ki, belə inkişaf etmiş infrastruktur, idmana göstərilən diqqət sayəsində belə bir çempion ən yaxın vaxtlarda yetişəcək. Dünyanın bütün promouterləri Bakını, Azərbaycanı görmək, növbəti il dünya çempionu kəməri uğrunda döyüşün məkanını müzakirə etmək üçün buraya gəliblər. Əminəm ki, bu konvensiya Azərbaycanda peşəkar boksun inkişafına təkan olacaq. Bilirik ki, Azərbaycanın həvəskar boksda ən yüksək nəticələr göstərmiş idmançıları var. İnanıram ki, yaxın vaxtlarda belə boksçular peşəkar rinqdə də ortaya çıxacaqlar".

Vitali Kliçko Azərbaycanın peşəkar boksda da yüksək nəticələr elde etməyə qadir olduğunu vurğulayıb: "2011-ci ildə Azərbaycanda boks üzrə dünya çempionatı yüksək səviyyədə keçirildi. Üstəlik, Azərbaycanın bir neçə boksçusu yüksək nəticələr göstərdi. Hətta qardaşım Vladimir Kliçkonun peşəkar boksda rəqibi olmuş Entoni Coşua finalda Azərbaycan təmsilçisi Məhəmmədrəsul Məcidova uduzdu. Nəticədə Coşua yalnız gümüş mükafatçı ola bildi. Ənənələr var, bunu möhkəmləndirmek, inkişaf etdirmək lazımdır. Nelson Mandella idmanın dünyası dəyişməyə qadir olduğunu deyib. Belə tədbirlərin Azərbaycanda təşkili çox xoş haldır".